

# QARABAĞ

## AZƏRBAYCANDIR



*"Səs" qəzeti mənim  
üçün ən əziz qəzətdir*

# SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 145 (6345) 17 avqust 2021-ci il Qiyməti 40 qəpik

"Ölincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

**Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instagram səhifəsində Kəlbəcər və Laçın rayonlarına səfərlə bağlı videogörüntülər paylaşış**

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva avqustun 16-da rəsmi instagram səhifəsində Kəlbəcər və Laçın rayonlarına səfərlə bağlı videogörüntülər paylaşış. AZERTAC xəbər verir ki, paylaşımında deyilir: "Əziz həmşətənlər,

İşgaldən azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olsaq. Büyyük məmən nüvəyətə səfərimizin görüntülərini sizinle paylaşırıam. Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN.

X X X

Kəlbəcərə gedərkən avtomobilən çəkilən videogörüntüdə Prezident İlham Əliyev deyir: Mehriban xanım Kəlbəcərin gözəl mənzəresini çəkir və yol boyunca Azərbaycanın gözəl təbietini seyr edir. Əminəm ki, bu, kadrlara baxanlar üçün də çox maraqlı olacaq. Artıq Kəlbəcərin meşələri də göründü. Bildiyimiz kimi, Kəlbəcərin çox füsunkar təbiəti var - dağlar, dərələr, meşələr.

**Hikmət Babaoglu: "Prezidentin bu fikri Ermənistana ciddi xəbərdarlıqlıqdır"**

Azərbaycan Prezidenti İlham Əliyev "CNN Türk" televiziya kanalına müsahibəsində bir çox məsələlər bağla müümən mesajlar verdi. Bunların bir qismi yaranmış yeni vəziyyətde Ermənistən-Azərbaycan münasibətləri və onun perspektivləri ilə...

Bax 7



**10 noyabr bayanatı icra olunmasa nə baş verə bilər? - Ermənistən daha ağır günlər gözləyir**

**Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar**



Bax 2

**Rus ekspert: Yeni müharibə baş versə, Azərbaycan ordusu son nöqtəni qoyacaq**



Bax 8

**Gənc sərhədçilər and içiblər**



Gənc sərhədçilər and içiblər

**Gələcəyimizə ən böyük təhlükə: narkotik**



"Son illərdə yarım sintetik və sintetik uyuşdurucu maddələrin, narkotik vasitələrin belə tez və geniş yayılması gözlənilən hal idi. Çünkü, uzun...

Bax 10



"Biz xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında borcumuzu şərəflə yerinə yetirdik"



Bax 2



**Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının X hesabat konfransı keçirilib**

Avqustun 16-da Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının...

Bax 8




**Hulusi Kılıç: "Azərbaycan Prezidentinin "CNN Türk"ə müsahibəsində toxunduğu məsələlər regionda sülh və inkişaf tərəfdarı olan ölkələr üçün ciddi siqnaldır"**

Bax 5



Bax 12

**Vüqar Rəhimzadə: Prezidentimizin hər bir müsahibəsi həqiqətlərimizin təbliği üçün zəngin mənbədir**



Bax 9

**Bəhruz Quliyev: "Prezidentin mesajları yalnız Ermənistana ünvanlanmayıb"**



Bax 7

**Ermənilərin İran və Rusiyadan Azərbaycana köçürülməsi təsadüfi hal olmayıb**



Bax 12



## “Biz xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında borcumuzu şərəflə yerinə yetirdik”

*Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi*



**“Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyaset formalaşdırılıb”**

**A**zərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

Müxbir: Hörmetli tamaşaçıları, “CNN Türk”dən salamlar. “CNN Türk” olaraq hazırda Azərbaycanda - Bakıdayıq və Qarabağ Zəferindən sonra Azərbaycanda necə bir vəziyyət olacaq. Maraq doğuran bütün sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayacaqıq.

**Övvəlcə ev sahibliyinizə görə çox təşəkkür edirəm, cənab Əliyev.**

Prezident İlham Əliyev: Xoş gəldiniz.

**-Xoş gördük. Qarabağ, əslində, 30 ildir işgal altında olan bir bölgə idi. Amma 30 ilin sonunda ilk dəfə həm Zəfər qazanıldı, həm də bu problemin həllinə çox yaxınlaşıldı. Siz bunu necə dəyişdirirsiniz?**

- Bu, bizim üçün tarixi bir Zəfər-

olsun öz doğma torpaqlarını işgalçılardan azad edəcək və belə də oldu. Dediyməm sözler həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işgalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işgalçılari bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi.

**- Barışmayacaq deyirsiniz, amma Ermənistən həmişə təcavüzkar mövqə sərgiləyib, yaşayış məntəqələrinə də atəş açması, əslində, Azərbaycanı eyni addımı atmağa təhrük edə bilərdi. Ancaq Azərbaycan çox səbirlili, təmkinli münasibət göstərdi və eyni qarşılığı vermədi. Bununla bağlı Sizin mövqeyinizi bilmək istərdik.**

- Doğrudur, yəni, müzakirə prosesi çərçivəsində də Ermənistən daim bize qarşı hərbi təxribatlar, provokasiyalar törədirdi və müzakirə prosesinin müxtəlif dövrlərində biz bunu görürdük. Danışıqlar prosesində bir az tərəqqi olan kimi də-

İkinci Qarabağ savaşı dönenminde də Ermənistən döyüş meydanında ilk gündən möglübiyətə uğramaya başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadık. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistən isə artıq öz qəçiləz möglübiyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik rakətlər, artilleriya qurğuları ilə daim atəşə tuturdı. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Berdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə, - o qədər də böyük şəhər deyil, - 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışları da onlara heç bir xeyir, mənfiət getirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər

kimi göstərdilər. Biz isə buna cavab vermədik, onun üçün Ermənistən tərəfində mülki əhali arasındada itkilər çox azdır, təqribən 30 cıvarında və onların böyük eksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrılarda da var. Biz gördük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəsimiz oradən onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində - ermənilərin işğalı altında olan yerlərde və onların yaşadıqları yerlərde heç bir dəqiqələr olmamışdır. Yəni, bu, bir dəha onu göstərir ki, biz məharibəni də ləyaqətə aparmışq və savaşa xas olan bütün qaydalara riayət etmişik.


**- Biz “CNN Türk” olaraq burada Şuşadan, Ağdamdan, Cəbrayıldan və digər rayonlardan olan insanlarla görüşdük. Hamisi illərdir yurd həsrətinə qəlbində daşıyb. Hamisi indi yenidən oralara getmək, öz yurdla-**

**“Rusiyadan gözələntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin”**

dir. Çünkü qeyd etdiyiniz kimi, 30 il ərzində torpaqlarımız işgal altında idi. Bu, böyük ədalətsizlik idi və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təessüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı. Nəticə sıfırə bərabər idi və Azərbaycan xalqının ümidi təmən tükənmişdi. Çünkü 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrə demisdim ki, Azərbaycan xalqı bu vəziyyətə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-

hal hərbi təxribat, provokasiya törədildi, bize, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından önce - iyul və avqust aylarında da buna oxşar hərbi tecavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bildiyiniz kimi, ondan sonra - sentyabr ayında yenə də bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Bunun nəticəsində məharibənin ilk günündə bizdə mülki əhali və hərbçilər arasında itkilər, şəhidlər olmuşdur. Təbii ki, artıq buna son qoyulmalı idi və qoyuldu.

## Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar



**A**vqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar. Daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər.

Səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Kəlbəcərə səfəri zamanı dövlətimizin başçısı “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yoluğun çəkilməsi işlərinə baxıb.

**rına, torpaqlarına geri qayıtmak istəyirlər. Bu insanlar çox acılar çəkib. İnşallah, bundan sonra üzləri həmişə gülər, bir daha belə bir acı yaşamazlar. Siz bu barədə nə söyləmək istərdiniz?**

- Əlbəttə ki, onların sevinci bizim sevincimizdir. Mənim üçün ən sevincili günlər onların sevincini görməkdir. Təbii ki, 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdularına, öz torpağına qayıtmak istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada bütün evlər, bütün şəhərlər daşıldıb. Siz indi bölgələrə gedəcəksiniz, səfər edəcəksiniz, görəcəksiniz ki, Ağdam şəhəri yoxdur. Ağdam şəhərində 30 mindən çox insan yaşayır. Şəhərdə bir dəne salamat bina qalmamışdır. Yəni, bütün binaları işgal dövründə erməni vəhşiləri yerlə bir etmişlər. Həmçinin Füzuli şəhəri də, digər şəhərlər və bütün kəndlər də. İnsanlar yüz kilometrlərə yol qət edirlər və yol boyunca görür ki, sağ-sol, hər tərəf daşıldıb, yəni, qayıtmaga yer yoxdur. Eyni zamanda, ermənilər orada

yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu güne qədər 150-dən çox mülki şəxs və herbə minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatımızla işi getməlidir və gedir. Ermənistən bize minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzde iyirmi beş faizdir. Yəni, burada da özlərin qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına atı bilərik. Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan temizləmə işləri, eyni zamanda, infastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görecəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-de, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayıb.

**Ardı Səh. 3**



# “Biz xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında borcumuzu şərəflə yerinə yetirdik”

Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi

**Əvvəli Səh. 2**

Biz indi o bölgelərə jurnalistləri, içtimai xadimləri, digər yerli və xarici vətəndaşları dəvet edirik və getməye imkanlar yaradırıq. Eyni zamanda, o yerlərde yaşamış insanları da yaxın gələcəkdə biz oraya aparacaq ki, onlar o yerləri görüsünlər. Ancaq qaydış üçün bize zaman lazımdır. Çünkü 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək,

yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasılıdən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistənin da maraqlarına cavab verir. Çünkü Zəngəzur dəhlizini onlar da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu güne qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq.

torpaqdır və onları biz azad etmeli idik. Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik.

- Bir az əvvəl Zəngəzurdan bəhs etdiniz. Orada dəhlizin açılması, əslində, Türkiyə ilə iqtisadi əlaqələri da gücləndirə bilərmi?

- Əlbəttə, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xid-

onlar Rusiya və İranla bu dəmir yolu ilə bağlı yarada bilərlər. Çünkü Ermənistən-İran dəmir yolu inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma heç ki, ortalıqda bir şey yoxdur. Çünkü bu layihə təqribən en azı 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, - Naxçıvan ile İran arasında artıq dəmir yolu xətti var, - istifadə edə bilərlər.

- İndi başqa bir önəmlə dəhliz də Laçın dəhlizidir. Belə bir

daha əzəcəyik. Ikinci Qarabağ mühəribəsindəki məglubiyət onlar üçün dərs olmalıdır.

- İndi Cənubi Qafqazdakı vəziyyət də dayışır. Bununla bağlı indi 3+3 formatı da müzakirə olunur. Siz buna necə baxırsınız?

- Mən müsbət baxıram. Mən əziz qardaşım sayın Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğanla bu məsələni dəfələrlə müzakirə etdim və bizim mövqeyimiz üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümidi edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Mən biliyim ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünkü Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcək mühəribə riskinin sıfır endirilmesi üçün bölgə ölkələri arasındaki əlaqələr çox önemlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünkü bu, sadəcə olaraq, siyasi təsəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, - cümlə tekçə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistənla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticaret əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddəti sülhün təmin edilməsi. Yəni, bütün bunlar

## “Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətinizə mütləq inteqrə edilməlidir”

əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Çünkü Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədəmaliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracaq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır. Bu yaxınlarda yənə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları o bölgelərə qaytaracaq.

- İndi isə Ermənistənla bağlı sənədli məsələ istəyirəm. Məglubiyətinə baxmayaraq, Nikol Paşinyan yenidən seçildi. Bundan sonra Azərbaycan və Ermənistən əlaqələri hansı şərtlərlə necə bir prosesə daxil olacaq?

- Bunu demək çox çətindir. Çünkü biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. Mən bir neçə dəfə öz sözümüzü açıq demişdim ki, biz istəyirik Ermənistənla sülh müqaviləsi imzalansın. Ermənistən və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanışınlar və sərhədlerin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistən məsəbət cavab almamışdır. Belə görünür ki, Ermənistən buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünkü biz bu təklifi massa üzərində əbədi saxlamalı deyiliyik. Əger buna etiraz edirərsə, açıq söyleşinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir. Belə olan halda biz də öz siyasetimizi buna uyğun şəkildə aparacaq. Əger Ermənistən buna hazırlırsa, eger Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyü tanımaga hazırlırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddəti sülh gələcək. Biz bunu isteyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin

Ancaq Ermənistəndə ifrat mülətçilik, türkofobiya, azerbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beynlərini zəherləyib ki, onlar bunu istəsələr də, dile gətire bilmirlər. Ermənistəndə cəmiyyət və həkimiyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünkü onlar otuz il ərzindəki ideoloji süntülləri darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi.

- Əslində, onların beş ildə işgal etdikləri torpaqları 44 gündə geri qaytardınız.

mət göstərir. Azərbaycanla Türkiye yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bildiyiniz kimi, dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolu inşası rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayesində Türkiye ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistən nəzarəti altında olan Qəribi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünkü bu da mütləq lazı-

iddia var, o iddianın doğruluğunu Sizdən soruşturma istəyirəm. “Ermənistən xarici işlər naziri əsgərləri Laçın dəhlizi ilə Qarabağa göndərir” şəklində bir iddia var. Bu iddia doğrudurmu?

- Əlbəttə, bu, təəssüf ki, doğrudur. Bunu biz bu yaxınlarda təşbit etdik. Bizim Müdafiə Nazirliyi bir neçə gün əvvəl rəsmi açılışma verdi ki, buna son qoyulsun. Rusyanın sülhməramlı qüvvələrinin nezaretində olan ərazilərə Ermənistəndən silahlar ve hərbçilər göndərile bilməz. Bu, 10 noyabr üçterəlli Bəyanatına ziddir. Təə-

## “Rusyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistəndən silahlar və hərbçilər göndərile bilməz”

- Bəli, əlbəttə, çox çətin bir şəraitdə. Siz indi gedib görecəksiniz. Onlar altı xətt istehkam qurmuşdalar, müdafiə zolağı qurmuşdular və onları keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, reləyefi də onlar üçün əlverişli idi. Çünkü onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməliydik. İndi siz Şuşaya da gedəcəksiniz, görecəksiniz ki, Şuşanın alınması bir möcüze sayılır.

- Mən onun haqqındaki fikir-lərinizi da soruşturmam. Çünkü Şuşa ilə bağlı atanızın xüsusi vəsiyyəti var idi.

- Atamın vəsiyyəti təkçə Şuşa ilə bağlı deyildi, o vaxt işgal altında olan bütün torpaqlarla bağlı idi. Şuşa alınandan sonra mən atamın qəbrini ziyrət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim. Mən həyatimda bəlkə də ən xoşbəxt günlərdən birini yaşadım. Şuşa, əlbəttə ki, her bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi mənə daşıyır. Təsədüfi dəyiş ki, mən Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdim. Ancaq bütün diger şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim

dır. Əfsuslar olsun ki, Ermənistən buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Sadəcə olaraq, bir neçə gün bundan əvvəl orada bir müsbət fikir ortaya çıxdı ki, onlar da etiraz etmirlər. Ancaq Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobile eyleşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik.

Bu, eyni zamanda, bölge ölkələri üçün də yeni fürsət olacaq. Türkiye öz mallarını Orta Asiyaya bu daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsi na çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizini adında biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən biliyim ki, Avropa ittifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistən tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünkü bunun heç bir mənətiqi əsası yoxdur. Nədir, Ermənistən yeni mühəribəyə hazırlaşır?! Əger belədirse, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yənə də erməni faizi baş qaldırmağa cəhd belə göstərse, biz onun başını bir

süf ki, bu güne qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik.

Laçın dəhlizi bizim gözümüzün önündədir. Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Biz orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nezaretində olan bölgələrdə baş veren hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə biliyik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 mi-

nə minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan coxmilletli, coxkonfessiyali ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var.

- Mədəniyyətə də sahib çıxırıñ. Burada bir erməni kilsəsi var, heç toxunulmayıb, heç ziyan görmayıb.

- Bəli, eksinə, biz onu təmir etdik. O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə bir etdilər. Ona görə bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayış ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük füstsələr yaradacaq.

**Ardı Səh. 4**



# “Biz xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında borcumuzu şərəflə yerinə yetirdik”

Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi

Əvvəli Səh. 3

Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındaki üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmışdır, biz buna hazırlıq.

- Hazırda Qarabağ Azərbaycan üçün və digər dövlətlər üçün əslində, çox önəmli bir mövqedədir. Bu yeni vəziyyətdə Rusiyadan bir gözəltiniz varmı? Bir də İran, Sizcə, bu vəziyyətin harasındadır?

- Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəələri yerine yetirilsin. Çünkü bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçekleşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusunu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki,

Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səyərini esirgəməsin və uzunmüddəli sülh təmin etmək üçün addımlar atısın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistani silahlandırmamasın. Biz bu məsələni Rusiya tərəfindən çatdırımışq. Bu, bizi narahat edir. Mührəbi başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışır. Erməni rəhbərliyi də məglubiyətlə barışır və Ermənistanda keçirilmiş son parlament seçkileri bunu göstərdi. Ta-



əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artdı. Çünkü silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayraqı sancan əsgərdir. Əgər o, döyüşə həvəsle getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəye apardı. Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi - biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu. Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, əlbəttə, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırıq.

- Bəzi qətlamlarda xüsusilə elə hekayələr var ki, insanın

dəfə doğru gedirdik və ona çatdıq. İndi yeni hədəflər ortadadır. Bu hədəflər Qələbəni, Zəfəri möhkəməldirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistən revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir.

- Bunlar hazırda Zəfərdən sonra həyata keçirməyi planlaşdırıqlarınızdır. Türkiyə İkinci Qarabağ savaşında silahlı PUA-ları ilə birlikdə Azərbaycana dəstək oldu.

- Türkiye tekçə silahlı PUA-ları ilə yox, hərəkəfi dəstək oldu. İlk növbədə, ikinci Qarabağ savaşının ilk saatlarında əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiye Azərbaycanın yanındadır və Azərbaycanın haqqında Türkiye Azərbaycana siyasi və mənəvi dəstək

## “Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir, biz də bundan faydalananıraq və faydalananacağıq”

Eyni zamanda, bizim Ermənistənla sərhədimizdə də vəziyyət bəzən narahatlıq doğurur, amma ümumiyyətli sabitdir. Ona görə, əlbəttə, biz isteyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alısin. Çünkü ne qədər silahlar verilsə də, yəni də güclər nisbəti dəyişməyəcək. Çünkü son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, - onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağınılmış muzey eksponatları kimi

fərlə nəticələnməsinin bir səbəbi də Azərbaycanın doğru mövqə nümayiş etdirməsidir. Son 30 il ərzində Azərbaycan, əslində, həm müdafiə potensialını və Ordusunun döyüş qabiliyyətini inkişaf etdi, həm də Ermənistən kimi yanlış bir mövqə nümayiş etdirmədi. Çox səbirli və təmkinli mövqə sərgilədi. Qələbənin qazanılmasında, əslində, bu amillin də təsiri olduğunu düşü-

canını incidir. Əslində, bu, insanlığa qarşıdır. Beynəlxalq hüququn müəyyən mənada Ermənistən qarşı münasibətdə təbliğ olunmaması bu problemin həll edilməməsinin səbəblərindən biri ola bilərmi?

- Burada təbii ki, ikili standartlar əsas rol oynayır, çünkü Xocalı soyqırımı dönyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadnasıdır. Ancaq bunu bir çox ölkələr dərhal istəmirlər və cəmi 13-öl-

verir və verecəkdir. Bunun çox böyük mənəsi var idi. Çünkü bu, bir çoxları məsələyə müdaxilə etmədən çəkindirdi. Çünkü bilmək olmadu bəzi ölkələr özərini necə aparacaqlar. Bəzi ölkələrin ikinci Qarabağ savaşında sərgilədikləri siyasi mövqə onu göstərir ki, onlar Ermənistən tərəfində idilər. Onlar şəhər qüvvələrin tərəfində idilər, işgalçının, zalimin, vəhşinin tərəfində idilər. Heç bir izahat, mənətiqə əsaslanan hər hansı bir söz onların mövqeyinə təsir etmirdi. Onlar real həqiqəti görmək istəmirdilər və bizi ittiham edirdilər, sanki biz işğalçıyıq. Men isə deyirdim ki, biz öz torpağımızda savaş aparırıq. BMT Nizamnaməsi bu hüququ bize verir. Hər bir ölkə özünü müdafiə edə bilər və bu hüquq Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilib. Ancaq buna baxmayaraq, bize qarşı çox çıxın şər-böhtən kampaniyası aparılırdı. Biz bilirik bunun arxasında kimlər dayanır. Ona görə Türkiyənin Cumhurbaşkanının və digər yüksəkveli feli şəxslərin - müdafiə, xarici işlər nazirlerinin, parlament sədrinin açıqlamaları, əlbəttə, bir çoxları çəkindirdi. Əlbəttə ki, Türkiyədən alınmış müasir silahlar, "Bayraklar"lar daxil olmaqla, bizim işimiz böyük dərəcədə yüksəldirdi və insan itkisinin çox olmasına da səbəb oldu. Çünkü əger bu silahlar bizdə olmasayıd, əlbəttə, bizim işimiz daha çətin olardı, daha çox şəhidlər olacaqdı, bu, şübhəsiz. Ancaq biz Türkiyədən tekçə silahlı PUA-lar deyil, başqa silahlar da almışdır - "Qasırga"lar, hərbi maşınlar, "Kobra"lar. Yəni, bir çox silahlar var və bu proses davam edir. Maşallah, Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalananıraq və faydalananacağıq.

## “Əgər Ermənistən Azərbaycanın ərazi bütövlüyüünü tanımağa hazırlırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddəli sülh gələcək”

Rixdə görünməmiş bir mənzərədir ki, məglub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Bele olan halda, əlbəttə ki, Ermənistəni silahlandırmak heç bir mənətiqə siğmir. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistən müdafiə naziri ilə görüş zamanı söylemişdir ki, Ermənistəna Rusiya silahlarının görənilmesi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsəlidir. Həm də Ermənistən yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əger Azərbaycan tərəfi Ermənistən sərhədini bir sənətmət pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, ikinci Qarabağ savaşı hələ ki, hər kə üçün dərs olmadı. Əgər belədirse, biz dərəsini yenidən verməyə hazırlıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistəni silahlandırmaqayaq. Çünkü buna ehtiyac yoxdur.

Xankəndidə Rusyanın sülhməramlı missiyasının nəzarəti altında olan ərazi indi təhlükəsiz ərazidir.

sergilənir, - buna baxmayaraq, Ermənistən ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanması nə qədər lazımdır, o qədər də vəsait ayıracığ və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüs kar olmamışq və deyilik. Ümid edirik ki, diger tərəfdəşlər da buna uyğun addımlar atacaqlar.

İرانla bağlı verdiniz suala cavabım belədir ki, bu ölkədə indi yəni rəhbərlik hakimiyətə gelib. Onların bölge ilə bağlı siyaseti formalaşmaqdadır. Hələ ki, təyinatlar olmayıb. Əlbəttə ki, həm Azərbaycanla, həm də qonşu ölkələrlə bağlı ilkin bəyanatlar müsbətdir. Ancaq əlbəttə, vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ və Ermənistən-Azərbaycan münasibətləri ilə bağlı öz siyasetini ortaya qoysun. Biz bunu gözləyirik.

- İndi Rusiya ilə bağlı bəhs etdiyiniz məsələyə yenidən qaytmaq istəyirəm. Əslində, ikinci Qarabağ müharibəsinin Za-

nırsünüzümüz?

- Əlbəttə, burada bir çox amillər oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və bizim siyasetimiz. Çünkü mən artıq 18 ilə yaxındır ki, Prezidentəm və bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, sehvə yol vere bilməzdik. Çünkü bu, tarixi məsuliyətdir və ona görə zamanında atılan addımlar bax, bele nəticəyə getirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas amillərdən biridir. Çünkü biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərkələrində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırıdlar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər mehz onlar kimi minlər gənc olmuşdur.

Əlbəttə, Ordumuzun gücləndiriləsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir. Son illərdə ən çağdaş texnologiyaya

kə Xocalı qətləməni soyqırımı kimi tənqidib. Əlbəttə, bu da böyük nəhayətdir. Çünkü mən hakimiyətə geləndə bu ölkələrin sayı sıfırə bərabər idim. Yəni, bizim səyərimiz və eyni zamanda, apardığımız düzgün təbliğat, təhsil, sərgilər, təqdimatlar bir çox ölkələrdə Xocalı qurbanları ilə bağlı həqiqətlərin çatdırılmasında mühüm rol oynadı. Əlbəttə ki, bizim başqa ölkələrlə münasibətlərimiz. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq sözə "erməni soyqırımı"nı tənqidib, o saxta "soyqırımı" tənqidib, ölkələr Xocalı soyqırımı tənqidib isəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amıldır. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir. Biz çoxdandır ki, bu ədalətsizliklə yaşayırıq, buna öyrəmişik, təccüb də etmirik. Bizim əsas hədəfimiz öz məqsədlərimizə nail olmaqdır. Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi. Bu, tarixi missiya idi. Bütün güclər səfərbər edilmişdi. Biz gecə-gündüz bu hə-

Ardı Səh. 5



# “Biz xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında borcumuzu şərəflə yerinə yetirdik”

Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi

**Əvvəli Səh. 4**

- *Əslində, belə bir həmrəylik oldu. Təessüf ki, ötən günlərdə Türkiyədə siddətlə yanğınlar baş verdi. Yanğınlara qarşı Türkiyə Cümhuriyyəti ciddi mübarizə apardı. Əlbəttə, Azərbaycandan da çox gözlədəstək göldi. Belə təbiəfəlakətlərdə və çətin zamanlarda iki dövlət arasında həmrəyliyin davam edəcəyini deyə bilərik-mi?*

- Əlbəttə, bu, təbiidir. Yəni, biz bunu dəfələrlə demişik. Mən dəfələrlə demişəm ki, bu gün dünya məqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əger axtarmaq istəsəniz, tapa bilməzsiz, yoxdur. Bu birlilik, həmrəylik, qardaşlıq sözə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındaki münasibətlər əməldə olmalıdır. Çünkü yaxşı günlərdə hər kəs yaxşı sözler deyə biler, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gel yanında dur. Necə ki, Türkiyə ikinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasayı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdalar və bize böyük problemlər yaradacaqdalar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımımız təbiidir. Çünkü Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşlıqla imzaladığım Şuşa Bəyannamesi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı. Ona görə bu yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdi, heyetlər göndərdik, maşınlar göndərdik. Hörmətli Cümhurbaşkanı ilə bir neçə dəfə telefonla danışdım və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik. Bizim cəmi bir amfibiya təyyarəmiz var, təessüf ki, o da təmirdə idi. Təlimat verdim ki, təmir çox sürətə yekunlaşın ki, biz onu göndərə bilək. Təmir plan üzrə hələ iki ay davam etmeli idi. Amma biz onu bir həftəyə saz vəziyyətə getirdik və

oraya göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazımlı deyildi. Çünkü onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürler olsun ki, bildiyimən görə artıq yanğınlar da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi. Bir daha göstərdi ki, işbirliyi və həmrəylik sözə olmamalıdır. Mən çox da dərinə getmək istəməm, amma düşünürəm ki, türk xalqı bu günlərdə kimin-kim olduğunu yaxşı gördü. Yaxşı sözlər, açıqlamalar, bəzi ölkələrdən gələn dəstək ifadələri təessüf ki, real həyatda özünü göstərmədi.

- *İndi mən buradayam. Bir az əvvəl dediyiniz kimi. Özümüz məmləkətimdə, dövlətimdəki kimi hiss edirəm. Amma diqqətimi çəkən çox gözəl bir məgam var. Hərə getsək Azərbaycan bayrağının yanında Türkiyə bayrağını görürük və çox gözəl qarşılınuq. Cənab Prezident, Siz bu mövzu haqqında nə düşünürsünüz? Burada necə bir yanaşma var? Mən burada gördükərimdən çox məmənunam. Bu, nəyə əsaslanır? Kökümüz? Köküüz bir olduğu üçün belə davam edirik?*

- Bilərsiniz, bu, bir günün hadisi deyil. Siz mənə söylediniz ki, ilk dəfədir Azərbaycandasınız. Amma əvvəlki dövrələrdə də gəl-səyдинiz, görərdiniz ki, bu, bizim üçün təbiidir. Biz bütün bu illər ərzində Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmek üçün çox böyük seyələr göstərdik. Bilərsiniz, dünyada oxşar tarixə, mədənliyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda elə ölkələr var ki, onların dili də bir-birinə bənzeyir, etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Bəziləri bir-birinə düşməndir. Yəni, ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Yəni, bu, böyük bir siyasetin təzahürüdür.

Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərefində vahid siyaset formalşdırılıb. Ondan da-ha əvvəl atamın dönməndə onun məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Amma bəziləri bəlkə də bilmir ki, bunun müəllifi Heydər Əliyev olmuşdur. Bu sözləri o demişdi. Bu sözlər bizim üçün işqli bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəye qaldırdıq. Siz burada insanlarla temasları əsnasında görüşsünüz ki, Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma ikinci Qarabağ mühərabəsində bu, daha da artdı. Çünkü Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir. Bizim yanımızda olan ölkə Türkiyə və Pakistan idi. Biz bəzi ölkələrdən heç dəstək ifadələri də duymadıq. Halbuki biz haqlı idik. Yenə də deyirəm, biz özəri bütləyüümüzü bərpa edirdik. Ona görə Türkiyə və Azərbaycan bayraqlarının birgə dalgalanması təbiidir. Birliyimiz də əbədir. Yeni nəsil, genç nəsil, bax, sizin nəsliniz gərək bizim yolumuzu davam etsin. Çünkü biz bu təməli qoyduq, yoluna oturduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birləşdi. Ancaq siyaset elə bir sahədir ki, bunun üzərində hər gün çalışmalısan. Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünkü ələləri də var. Türkiye-Azərbaycan birliyi artıq bölgəsən amıldır. Bəlkə də ne vaxtsa qlobal amile çevriləcək, ola bilər. Çünkü indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalşənmişdir. Bu, bəzilərinin narahat edir. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmaq ortaya atılsın. Ona görə bizdən sonra gələn nəsil bu yolla getməlidir. Bu yol ebədi olmalıdır.

- *Bu gün atanız Heydər Əliyevdən də bəhs etdik. Heydər Əliyevi hörmət və rəhmətlə anmaq istəyirəm. Səmimiyyətlə, həddimi aşmirənsə, bir sual məni çox maraqlandırır. Son sualum. Zəfərdən sonra ritorik bir ifadəniz vardı: “Nə*

oldu Paşinyan?”. Tam səmiyyətə deyirəm, bu sözərə hamınızı həm çox sevindirdi, həm güldürdü, həm də duyğulandırdı. Çox gözəl bir ifadə idi. Bu, ictimaiyyətə etdiyiniz bir müraciət idi. Ancaq evdə, şəxsi həyatınızda bu sevinci necə yaşadınız?

- Bilərsiniz, o sözərə öz-özüne ortaya çıxdı.

- *İçdən gəldiyi çox aydındır.*

- Bəli, içdən gəldi. Çünkü “Nə oldu Paşinyan?” sözərəni mühəribədən sonra yox, mühəribədən mində dedim və sonra, necə deyərlər, “mem” oldu. Əslində, mən doğrudan da yena bu suali vermek istəyirəm: Bəs, nə oldu Paşinyan?!

Mən sizə deyim ki, mühəribəbitdən sonra evdə Mehriban xanım məndən xahiş etdi ki, sən Allah bir də “Nə oldu, Paşinyan?” deyə və bu işləri bitir. Hər şey bitdi, bu da bitsin.

Təbii ki, biz sevinc içində idik. Hər gün həm sevinci, həm də kədərli anlar yaşayırdıq. Çünkü mühəribənin ilk günündən biz artıq Zəfər elə etdik. Mühəribənin ilk günündə bir neçə kənd azad edildi və bu, Ordumuza da ruh yüksəkliyi verdi, özümüze də əminlik verdi və inam verdi. Ancaq biz hər gün insanlarımızı itirirdik, her gün şəhidlər verirdik. Hər gün mənə verilən o məlumat, o raport bizim, necə deyərlər, içimizi yandırırdı. Hər ölü bizim övladımızdır, hər həlak olanın həyatının qiyməti yoxdur. Onun ömrü təkrarolunmazdır, ölməyə yaxınları, valideynləri, anaları, ataları, övladları üçün faciədir. Amma, eyni zamanda, hər gün zəfərlə dulu anlar yaşamışdır. Yəni, bu 44 ərzində bizim həyatımızın, günümüzün yarısı kədərlə, yarısı sevinclə idi. Bütün Azərbaycan xalqında inam var idi ki, biz bunu edəcəyik.

Mühəribənin ilk günlərində, bilərəm, bəziləri düşündürdü ki, görəsən dayanacaqlarımı, dayanmayaçaqlarımı, dayandıracaqlarımı, dayandırımayacaqlarımı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma mühəribə davam etdikcə hər kəs gördü ki, ölüdə var,

döndü yoxdur, sona qədər gedəcəyik.

Mühəribə dövründə mən dəfələrlə “Nə oldu, Paşinyan?” sözərə ilə bərabər deyirdim ki, Paşinyan özü mənə tarix versin, təqvim versin ki, nə zaman bizim torpaqlarımızdan rədd olur, həmin gün biz mühəribəni dayandırırıq. Belə də oldu, 9 noyabrda o tarixi verdi, 10 noyabrda gecə kapitulyasiya aktı, yəni, təslim aktı imzalandı. Biz dəyandıq, yəni də sözümüzə eməl etdik və dərinə getmədik. Yəni, ermənilərdən ferqli olaraq biz etnik təmizləmə aparmadıq, hərbi cina-yət tərətmədik, mühəribəni ləyəqətə apardıq, mülki şəxsləri vurmadıq. Hətta erməni esqerlərini lazımsız yərə mehv etmədik. Mühəribədən bir ay sonra böyük bir təxribat qrupu bizim torpağımıza gəndərilmişdi. Onlar hebs olundu, halbuki mehv edilə bilərdilər. Çünkü onlar bizim 4 hərbçimizi öldürdülər, amma biz onlara deyəmedik. Yəni, mühəribənin öz qanunları var və hər şey gərək ləyəqətə olsun. Mühəribədə də, mülki həyatda da, məisətdə də, evdə də, işdə də, siyasetdə də ləyəqət əsas principlərdən biri olmalıdır. Ona görə indiki şəraitdə, əlbəttə ki, bizim başqa planlarımız var. Ancaq ikinci Qarabağ savaşı Azərbaycan xalqının tarixində əbədi qalacaq.

- *Cənab Prezident, ətraflı məlumat və mənə vaxt ayrıldığınızda görə Sizə bir daha təşəkkür edirəm.*

- Sağ olun, sizə təşəkkür edirəm. “CNN Türk”ə də xüsüsile təşəkkür etmək istəyirəm. Çünkü ikinci Qarabağ savaşında sizin müxbirleriniz ən qaynar nöqtələrdə idilər, atəş altında böyük fədakarlıqla, böyük sevgi və məhəbbət-le canlı reportajlar verirdilər. Deyə bilərəm ki, ikinci Qarabağ savaşında biz Türkiyə mətbuat nümayəndələrini özümüz üçün yenidən kəşf etdik.

- *Allah bir daha acılar yaşatmasın. Amma nə olsa, yenə də yanınızda olacaq. Bir daha təşəkkür edirəm, cənab Prezident.*

- Sağ olun. Təşəkkür edirəm.

## Hulusi Kılıç: “Azərbaycan Prezidentinin “CNN Türk”ə müsahibəsində toxunduğu məsələlər regionda sülh və inkişaf tərəfdarı olan ölkələr üçün ciddi siqnaldır”

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin iyulun 14-də nüfuzlu “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə səsləndirdiyi fikir və mülahizələr siyasi qətiyyətin ortaya qoymuğu sarsılmaz mövqədir.



qüdrətinə malikdir. Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Açıqlamasında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədə tügħyan etmiş məşə yanğınlarının qarşısının alınmasında göstərdikləri fedakarlığa da geniş yer ayıran, göstərilən dəstəyi və yardımı əsl qardaşlıq nümunəsi kimi səciyyələndirən diplomat deyib: “Azərbaycanlı qardaşlarımızın ‘yaşıl vətən’imizin qorunmasına göstərdiyi fədakarlıq Türkiyədə böyük qürur və sevinc hissi ile qarşılandı. Bütün dünya məşə yanğınları ilə üzüze qaldığı bir vaxtda Azərbaycan bu sahəye aid texnika və canlı qüvvəsinin əsas hissəsini qardaş körəyinə gönderdi. President

İlham Əliyevin dediyi kimi, “onlara (yanğınsöndürənlər) hər hansı bir xüsusi təlimat vermək lazımdı deyildi. Çünkü onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürler olsun ki, bildiyimən görə artıq yanğınlar da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi”. Bəli, Azərbaycan və Türkiyə arasındaki dostluq və qardaşlıq münasibətlərinin temelində milli dəyərlər dayanır. Münasibətlərimizin dinamik inkişafı bütün parametrlər ilə xoşməramıdır. Azərbaycan və Türkiyənin yanında dayanan hər kəs bu münasibətdən ancaq fayda görür.

Ermenistanın 2020-ci ilin yayında töötədiyi Tovuz təxribatlarını xatırladan Hulusi Kılıç deyib: “Reallığı, gerçək vəziyyəti dərk etmek və netice çıxarmaq ağıl teləb edir. Təessüf ki, saxta ideologiya erməni toplumunun,

elecə də Ermənistən rəhbərliyinin beynini zəhrələyib. Onlar tarixinin heç bir dövründə gerçiklərdən netice çıxarmayıblar. Ötən il noyabrın 10-da imzalanmış Üçterəfli Bəyanatın şartları beynəlxalq ödəlikdir. Çünkü bu Bəyanat bütün dönya gözü qarşısında götürülmüş ödəliklər əsasında imzalanmış sənəddir. Ona görə də Ermənistən vaxtı itirmədən Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində qəti addımlar atmalı, ödəliklərini yerinə yetirməlidir. Əks halda, hər gün bir ərazidə ateşkəsi pozmağın bütün məsələlərini Ermənistən üstüne düşür”.

O əminliklə vurğulayıb ki, Prezident İlham Əliyevin “CNN Türk” telekanalına verdiyi müsahibəde toxunulan məsələlər regionda sülh və inkişaf tərəfdarı olan ölkələr, həmçinin beynəlxalq təşkilatlar üçün ciddi siqnal olacaq.



**A**zərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi bu gün dünya mətbuatında geniş şəkildə işıqlandırılıb. Azərbaycan Prezidentinin hər bir cümləsində qeyriyyəti və cəsərəti mövqeyi bir daha bütün dünya ictimaiyyətine təqdim olundu. Dövlət başçısının müsahibəsində Ermənistanın qeyri-konstruktiv hərəkətləri ilə bağlı səsləndirdiyi fikirlər Ukraynanın nüfuzlu KİV-ləri olan "RBK-Ukrayna", "İnterfaks-Ukrayna" informasiya agentlikləri, GORDON nəşri, "Censor.net" xəbər portalı və digər media orqanlarında yer alıb. Məqalələrdə Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını isteyir. Ermənistan və Azərbaycan bir-birlerinin ərazi bütövlüyünü tanımlı və sərhədlerin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi başlamalıdır. Ancaq bu günə qədər Azərbaycan Ermənistan dan müsbət cavab almayıb. Cənab Prezident müsahibəsində bildirib ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın: "Ermənistan və Azərbaycan bir-birlerinin ərazi bütövlüyünü tanışınlar və sərhədlerin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistan müsbət cavab almamışdır. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun eleyhinədir".

Məqalələrdə, həmçinin sülhün bərqrar olması üçün Zəngəzur dəhlizinin yaradılması və bütün ticarət əlaqələrinin bərpə edilməsi diqqətə çəkilib. "Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpəsi, yəni Cənubi Qafqazda uzun fasılədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir", - deyən Cənab Prezident bildirib ki, hesab edirəm ki, Ermənistan da maraqlarına cavab verir: "Cünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq". Cənab Prezident Ermənistanda ifrat millətçiliyin, türkofobiyanın, azərbaycanofobiyanın, islamofobiyanın insanların və hakim dairələrin beyninləri zəhərlədini qeyd edərək, onların bunu istəsələr də, dilə getirə biləməklərini ifade edib. "Ermənistanda cəmiyyət və hakimiyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır", - deyən Prezident onların otuz il ərzindəki ideoloji sütunlarının darmadağın edildini, mifologiyanın darmadağın edildiyini müsahibəsində bildirib: "Ermeni ordusunun "müzəffər ordu" olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları mehv edildi". Dərc olunan məqalələrdə eyni zamanda, Prezident İlham Əliyevin Rusyanın Ermənistani silahlandırması, Rusiya sülhəməramlılarının üçtərefli sazişin prinsiplərinə tam riyət etməməsi, Azərbaycanın müharibə istəmədiyi, lakin zərurət yaranacağı halda yenidən müharibəyə başlaya biləcəyinə dair fikirləri də diqqətdən kənarda qalmayıb. İranın

## İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi dünya mətbuatında böyük rezonans doğurub

The screenshots show various news websites and mobile app interfaces. Top left: IRIB News Agency website with a headline about Azerbaijan's readiness to prevent a new war with Armenia. Top right: RBK-Ukraine news app with a photo of Ilham Aliyev and a headline. Middle left: Censor.net website with a headline about Azerbaijan's position on the Karabakh peace deal. Middle right: Interfax Ukraine news app with a photo of Ilham Aliyev and a headline. Bottom left: Arannews.com website with a photo of Ilham Aliyev and a headline. Bottom right: GORDON news app with a photo of Ilham Aliyev and a headline.

**İlham Əliyevin müsahibəsində Ermənistanın qeyri-konstruktiv hərəkətləri ilə bağlı səsləndirdiyi fikirlər Ukraynanın nüfuzlu KİV-ləri olan "RBK-Ukrayna", "İnterfaks-Ukrayna" informasiya agentlikləri, GORDON nəşri, "Censor.net" xəbər portalı və digər media orqanlarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi dünya mətbuatında böyük rezonans doğurub.**

**İlham Əliyevin müsahibəsində Ermənistanın qeyri-konstruktiv hərəkətləri ilə bağlı səsləndirdiyi fikirlər yer alıb. Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını isteyir. Ermənistan və Azərbaycan bir-birlerinin ərazi bütövlüyünü tanımlı və sərhədlerin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi başlamalıdır. Ancaq bu günə qədər Azərbaycan Ermənistan dan müsbət cavab almayıb.**

**Məqalələrdə, həmçinin vurğulanır ki, sülhün bərqrar olması üçün Zəngəzur dəhlizi yaradılmalı, bütün ticarət əlaqələri bərpa edilməlidir.**

**Yazılarda, eyni zamanda, Prezident İlham Əliyevin Rusyanın Ermənistani silahlandırması, Rusiya sülhəməramlılarının üçtərefli sazişin prinsiplərinə tam riyət etməməsi, Azərbaycanın müharibə istəmədiyi, lakin zərurət yaranacağı halda yenidən müharibəyə başlaya biləcəyinə dair fikirləri də yer alıb.**

**Yazılarda qeyd olunan fikirlər maraqlı doğurur. Məqalələrdə bildirilir ki, Prezident İlham Əliyevin "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiye, Rusiya, İran) əməkdaşlıq əlaqələrinin gücləndirməsi" fikri region dövlətləri üçün möbəldür. Bu əməkdaşlıq iqtisadi inkişafa və siyasi sabitliyə qarant ola bilər. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və onun region dövlətləri üçün faydası haqqında söylədiyi fikirlərə İran mətbati da geniş yer ayırib. Dəhlizin açılması ilə Ermənistandan həm İran, həm də Rusiya ilə nəqliyyat əlaqəsi yaranacağı vurgulanıb. Cənab Prezidentin müsahibəsində toxunduğu məsələlər regionda sülh və inkişaf tərəfdarı olan ölkələr üçün ciddi bir mesajdır. Dövlət başçısı bildirib ki, Ermənistani Azərbaycanın bütün dünya tərefindən tanınan ərazi bütövlüyünü tanımağa hazırlırsa, onda əlbette ki, bölgəyə uzunmüddəlli sülh gələcək: "Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir".**

**Prezident İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi böyük rezonans doğurub və bir daha dünya ictimaiyyətinə Azərbaycanın haqlı, edələtli mövqeyini nümayiş etdirib.**

**Zümrüd BAYRAMOVA**



## Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI hesabat konfransı keçirilib

**A**vqustun 16-da Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib. Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatıresi bir dəqiqəlik sükutla yad edilib.



gətçiləridirlər.

F.Əhmədov qeyd edib ki, hesabat dövründə partiya sıralarına 1600 nəfər yeni üzv qəbul olunub. YAP Asta-



problemləri daha fəal icra edəcəkdir. Dövlət başçısı cənab İlham Əliyevin "Həyat dəyişir, zəmanət dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə ründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdürü Əhliman Tağıyev bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası



tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayaqlar, ümumi işimizə öz töhfəsini verəcək-



lər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Men buna şübhə etmirəm" fikirləri partiyamızın dünəninin, bu günün və gələcəyinin aydın mənzəresini, perspektivlərini təqdim edir.

Qarşıya qoyulan vəzifələrin icrasında bütün qüvvə və bacarıqların səfərbər edilməsinin vacibliyini xüsusi vurğulayan Ə.Tağıyev YAP Astara rayon təşkilatına geləcək fəaliyyətində uğurlar arzulayıb. Konfransda YAP Astara rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

"Rusyanın regionda oynadığı rol təbii hesab edilərək, eyni zamanda, 10 noyabr Beyanında eksini tapan müddəələrin həmisinin yerinə yetirilməsinin vacibliyi bir dəha xatırladıldı ki, bu da hər şəyden əvvəl sülhəmərəmli missiyanın səlahiyyət zonasında olan bütün silahlı qruplaşmaların dərhal Azərbaycan ərazisində çıxarılması ilə bağlı idi. Növbəti mesaj da çox konkret idi. Azərbaycan 44 günlük məhərabedən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırlıdır. Biz ləyəqətli məhərabə apardıq və hərbi cinayət yol vermədiq. Azərbaycan sülh istəyir. Sülhə gedən yol isə Zəngəzur dehliyindən, silahsızlaşdırılmış, itaətkar və Azərbaycan cəmiyyətinə integrasiya etməyə hazır olan, hansısa missiyanın himayəsində yox, Azərbaycan dövlətinin və qanunlarının himayəsində yaşayan erməni icmasından və Ermənistən tərəfindən tanınan Azərbaycan sərhədlərindən keçir!", - deyən H.Babaoğlu fikirlərini tamamlayıb.

## Hikmət Babaoğlu: "Prezidentin bu fikri Ermənistana ciddi xəbərdarlıqdır"



Azərbaycan Prezidenti İlham Əliyev "CNN Türk" televiziya kanalında müsahibəsində bir çox məsələlərlə bağlı mühüm məsajlar verdi. Bunların bir qismi yaranmış yeni vəziyyətdə Ermənistən-Azərbaycan münasibətləri və onun perspektivləri ilə bağlı idi. Bu məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhə bağlı mövqeyinin hələ də dəyişməz qaldığını bildirən qalib Lider İlham Əliyev bu mövqeyin daim belə olmayacağı da ifadə edərək dedi ki, eger Ermənistən sülhə hazır olmayıacaqsə, Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz. Bu mövqə Ermənistəni son günler töretdiyi təxribatlardan çəkinməyə dəvet etməklə bərabər, həm de ona təmkinli, ancaq ciddi xəbərdarlıq id. Yəni, sülhün eksisi mühərabədir və Azərbaycan buna hazırlıdır. Yaxşı olar ki, Ermənistən yeni məglubiyyətə məhkum edilmiş mühərabədənə, inkişaf getirəcək uzunmüddətli sülhə hazırlanıb. SİA xəber verir ki, bu fikirləri Milli Məclisin deputati Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, ikinci mühüm məsələ Azərbaycan Prezidentinin Qarabağda yaşanan erməni icmasını "yolunu azmış Azərbaycan vətəndaşları adlandırması" və onların Azərbaycan cəmiyyətini integrasiya edilməsi oldu. Verilən incə mesaj o idi ki, Azərbaycan vətəndaşını, yolunu azmış olsa belə, Azərbaycandan qoruyacaq heç bir sülhəmərəmli missiyyətə ehtiyac yoxdur. Bu missiyanı daimi, yaxud uzunmüddətli sayaraq yanlış hesab quranlar belə sehər yol verməsinlər. Çünkü üçtərəflı Bəyənatda hər bir məsələ konkret vaxt göstərilməklə açıq şəkildə qeyd edilib.

"Xüsusi diqqət çəkən üçüncü məsələ ilə əlaqədar obyektiv təsbit və dəyərləndirmə ondan ibarət idi ki, erməni xalqı və həkimiyəti artıq məglubiyyəti qəbul edib. Bu qənaətin əsas məbəyi odur ki, 20 iyun seçkilərində ermənilərin 54 faizi məglub ali baş komandanlarına səs verərək onu yenidən "lider" seçiblər. Bu həqiqətin bir qədər yumşaq ifadesi odur ki, ermənilər yeni reallığı qəbul edir və sülhə məhkum olduqlarını anlayırlar. Ancaq təessüb ki, yenə də kimlərə erməniləri özlərinin imperialist məqsədləri namine yeni avanturya sürüklemək istəyir. Yəni, Rusiyaın müdafiə naziri nədənse yenidən Ermənistən ordusunu silahlandırmaq və komplektləşdirmək barədə fikirlər səsləndirir. Əger ermənilər yeni vəziyyətə barışılarsa və işğal faktının Azərbaycan tərefindən aradan qaldırılması reallığını qəbul edirələr, onda, görənən, Ermənistəni niye zorla Azərbaycana qarşı silahlandırmağa cəhd göstərilir. Məqsəd nadir?", - deyən deputat vurğulayıb ki, heç kim Azərbaycanın tarixi Qəlebəsi ilə başa çatmış 44 günlük məhərabədə baş verənləri unutmasın. Əger Rusiyadan Ermənistəna 30 ilde milyardlarla dollar dəyərində verilən silahlar hərbi balansı Ermənistənə xeyrinə dəyişə bilmədi, bu gün o milyardlar hesabına eldə edilən en müasir silahlar Azərbaycanın Hərbi Qənimətlər Parkında sərgilənir, növbəti cəhdin də aqibəti belə olmağa məhkumdur. Əger belə təxribatlar davam edəcəkse, Azərbaycan tərefi artıq önləyici tədbirlər görecək və belə tədbirlər artıq görülür.

"Rusyanın regionda oynadığı rol təbii hesab edilərək, eyni zamanda, 10 noyabr Beyanında eksini tapan müddəələrin həmisinin yerinə yetirilməsinin vacibliyi bir dəha xatırladıldı ki, bu da hər şəyden əvvəl sülhəmərəmli missiyanın səlahiyyət zonasında olan bütün silahlı qruplaşmaların dərhal Azərbaycan ərazisində çıxarılması ilə bağlı idi. Növbəti mesaj da çox konkret idi. Azərbaycan 44 günlük məhərabedən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırlıdır. Biz ləyəqətli məhərabə apardıq və hərbi cinayət yol vermədiq. Azərbaycan sülh istəyir. Sülhə gedən yol isə Zəngəzur dehliyindən, silahsızlaşdırılmış, itaətkar və Azərbaycan cəmiyyətinə integrasiya etməyə hazır olan, hansısa missiyanın himayəsində yox, Azərbaycan dövlətinin və qanunlarının himayəsində yaşayan erməni icmasından və Ermənistən tərəfindən tanınan Azərbaycan sərhədlərindən keçir!", - deyə H.Babaoğlu fikirlərini tamamlayıb.

## Bəhruz Quliyev: "Prezidentin mesajları yalnız Ermənistana ünvanlanmayıb"



Laçın dəhlizi vəsítəsi ile gizli, ya da aşkar şəkildə Rusiya sülhəmərəmələri kontingentinin nəzarət-lərindəki ərazilərdən erməni silahlı qüvvələrini Azə-

baycan ərazilərinə sizdirməsi məsələsində: "Cənab Prezident əsasən, bu faktlara bağlı sualları cavablandırırcən bir daha və bəlkə de sonuncu xəbərdarlıqlarını istər İrəvana, istərsə de son vaxtlar İrəvanın havasına oyнayan Rusiyaya sərt, həmçinin ince mesajlar xarakterində yolladı. O cümlədən, Rusiyanın Ermənistəni silahlandırması siyasetinin də İrəvan üçün heç bir səmərə verməye-

cəyini deməsi ilə Bakıdakı Qənimətlər parkı istiqamətini göstərdi. Dövlət başçımız bununla demək istədi ki, məglub, süquta uğrayan və güclə ayaqda qalan Ermənistənə belə davam edərsə, hətta Rusiyanın ona silahlar vermesinə baxmayaraq bu dəfə daha sarsıcı zərbələr altında qala bilər. Yeni fakt budur ki, cənab İlham Əliyev açıq qaydada bəyan etdi ki, qarşı tərəf sülh istəmirsə, biz de işimizi biliq və üçtərəflı bəyanatda tələb edilən bəndlərdəki müddəələri güc yolu ilə həll edək".

"Başqa tərəfdən, ölkə rəhbərimiz müsahibəsi zamanı Moskvaya çatdırdı ki, İrəvanı sülahlandırmadansa, üçtərəflı bəyanatdakı tələbələrin realize olunmasına hərəkətə keçsin, müttəfiqi Ermənistənə nazi ilə oynaması", deyən siyasi ekspert bildirib ki,

heç nə əbədi deyil və gördüyü kimi, 30 illik işğal siyasetinə son qoyuldu, Bakı işğaldan sonra İrəvanın inadkarlığına səbr, təmkin göstərmək fikrində deyil: "Bu baxımdan, dövlət başçımızın CNN TÜRK-ə müsahibəsi və bəyanatları ayrı-ayrılıqla ismaric rolu oynayır və həmin ismarıcılar yollanan tərəffələr həqiqətən də Cənubi Qafqazda sülh, inkişaf və tərəqqi, eləcə də xalqların integrasiyasını isteyirlər, bu zaman tələb edilən qaydaları pozmamalı, onlara dürüstlüklə ria-yet etməlidirlər. Bu gün regionun aparıcı güclərinə çevrilən Türkiyə və Azərbaycan gerçekliyi unudulmamalıdır. Bu güclər çox qısa zamanda və vahid şəkildə dünya güclərinə çevirmək məqsədini ortaya qoyublar. Bizi mədəkdaşlıq, dostluq, partnərliq, hətta müttəfiqlik etmək istəyən tərəffələr, ilk növbədə, tələb edilən prinsiplərə uymalı, müxtəlif qeyri-ciddi iddiyalardan əl çəkməlidirlər. Prezident İlham Əliyev müsahibəsində bu və bu kimi digər mühüm məsələləri diqqət etdi".

**A**vqustun 16-da Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib. Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükut-la yad edilib.



Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev hesabat məruzəsi ilə çıxış edib. C.Baxşiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin formalasdırıldı təməl üzərində inşa edilən və dinamik in-



kişaf edən Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr və dövlət proqramları ölkəmizin tərəqqisine xidmet edən uğurlu addım-

## Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının X hesabat konfransı keçirilib



lardır. Son 18 ilde Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyaset nəticəsində Azərbaycanın ən yeni tarixi qızıl hərflərə yazılır.

C.Baxşiyev qeyd edib ki, hazırda YAP Lerik rayon təşkilatı 52 ərazi ilk partiya təşkilatında 4197 üzvü



Sonra YAP Lerik rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Malik Mirzəyevin hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı Milli Məclis



sin deputati İqbal Məmmədov, YAP Lerik rayon təşkilatı idarə Heyətinin üzvü, əməkdar müəllim Gültəkin Şıxəliyeva, rayon təşkilatı idarə Heyətinin üzvü, rayon Ağsaqqallar Şu-




rasının sədri Elxan Qənbərov, rayon təşkilatının Şura üzvü Natiq İsaqov hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdürü Əhliman Tağıyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası-

lib çıxan Azərbaycan 30 illik işgala son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Öləkəmiz özünün iqtisadi, siyasi çəkisiñə görə fərqli bir dövlətdir. Yeni bütövlükde Azərbaycan fərqli bir reallıq yaradıb və bu yeni reallıqlara uyğun qarşımızda yeni çağırışlar, vəzifələr durur.

Ə.Tağıyev YAP Lerik rayon təş-



nin xalq, dövlət qarşısındaki böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelerini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyadan ideoloji-siyasi xəttinə dəsteyini gücləndirir.

Ə.Tağıyev vurğulayıb ki, bu gün Azərbaycan tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsindən alıraq çi-xan Azərbaycan dövləti böyük Zəfər günlərini qeyd edir. Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Vətən müharibəsindən q-

kılatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda YAP Lerik rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

**X**əber verdiyimiz kimi, Ermənistan hər gün Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdə atəş tutur. Qarabağ məsələsindən keçən ilin payızında bu qədər çatın əldə edilən tarixi sülh çatlamaya başlayır. Ermənistən tərəfi Azərbaycana qarşı güc tətbiq etməyin mümkünüyünü birbaşa bəyan edir. Ermənistən rəhbərləri ötən ilin payızında Azərbaycanla müharibədə ağır məglubiyətə uğrayaraq, öz ölkələrinə, iqtisadiyyatlarına, sosial həyatlarına zərər vurmalarından dərs almayıb, diplomatik yollarla problemin qarşısını almaq mümkün olduğu halda öz hərbçilərinin həyatını qurban verməyə çalışır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Mihail Xodarenok Ermənistən yenidən niye təxribat törətdiyinə və keçən ilin noyabrında Moskva, Bakı və İrəvanın imzaladığı üçtərefli bəyanatı pozmağa çalışaraq vəziyyəti yeni bir müharibəyə niye yaxınlaşdırıldına dair fikirlərini bildirib.

- Görünür, ötən ilin payızında 44 günlük müharibədə məglubiyətə barışmaq erməni tərəfi üçün çox çətindir. Erməni cəmiyyəti əvvəlki iddialarından el çəkmək istemir. Açığını deyim ki, revanşist hissələr kifayət qədər güclüdür. Bu, əslində, təreflərin sərhəd xəttindəki gərginliyinin sebəbiniz izah edir.

Dərinən əminəm ki, Azərbaycanla Ermənistən arasında silahlı qarşıdurmadan nöqtə həlle qoyulmamış və Qarabağ məsəlesi tam həll edilməmişdir - ne Azərbaycan, ne də Ermənistən mövqeyindən. Buna görə də mənə elə gəlir ki, indi bütün məsələlərin həll edilməli olduğunu sakit dövr, qarşıdurmalar arasında yalnız bir fasilədir.

Hər şeyi elan edə və istədiyiniz kimi tərtib edə bilərsiniz. Əsas sual budur ki, elan edilənlərin həyata keçirilməsi üçün hər hansı bir vəsiyyət varmı? Məsələn, İrəvanın iqtisadi poten-

sialı ve silahlı qüvvələri ile casareti bayanatlaşırı gücləndirməsinə nə demek olar? Son 44 günlük müharibədə Azərbaycan məsələnin hərbi yolla həll edilməsi potensialına malik olduğunu göstərdi. Ermənistən bu cəhətdən heç bir real güc nümayiş etdirmeyib. Mənə, bu münaqişənin hipotetik davamı məsələsindəki



**Mixail Xodarenok: "Azərbaycanın potensialı ölçüyəgəlməz dərəcədə yüksəkdir, həqiqət və güc onun tərəfindədir"**

üstünlük, Azərbaycanın tərəfində qalır.

Hər hansı bir silahlı qarşıdurmadə ən böyük məcmu hərbi-iqtisadi potensiala malik olan tərəf qalib gəlir. Azərbaycan və Ermənistən hərbi-iqtisadi potensialını müqayisə etmək prinsipcə düzgün deyil. Azərbaycanın potensialı ölçüyəgəlməz dərəcədə yüksəkdir və çox güman ki, orduyu silahlı mübarizədə son nöqtəni qoyacaq. İndiki mərhələdə belə olacağına inanmaq üçün bütün əsaslar var.

İrəvanın səsləndirdiyi fikirlərin bir növ əsası olmalı, nəyəsə əsaslanan bir şey olmalıdır. Erməni siyasi élitasının bir hissəsi belə hesab edir ki, Rusiya bir şəkilde münaqişədə iştirak etməlidir. Ancaq hipotetik silahlı mübarizədə iştirak etmek üçün Moskva tamamilə əllerindən çıxdı. Hazırda Rusiya ordusunun daxil olması üçün heç bir səbəb yoxdur. Düzünü dəsem, Rusiyani bu münaqişəyə cəlb etmek üçün heç bir səbəb görmürəm.

Rus ekspert: Yeni mühəribə baş versa, Azərbaycan ordusu son nöqtəni qoyacaq

Ermənistən Qərbe ümid edir ki, Qərbi kömək edə bilər. Amma indiyə qədər oradan heç bir yardım almadılar. Ümumiyyətlə, Ermənistən hazırda əhalisi Moskva əhalisindən qat-qat az olan bir ölkədir. Və belə imkanlarla xarici təhlükəyə qarşı müasir bir ordu yaratmaq qeyri-realdır. Ziyafətin pulunu kim ödəyəcək? Qərbi? Amma Qərbdən Ermənistəna doğru təşviqdici bəyanatlardan başqa heç nə yoxdur. Müstəqillik, suverenlik iddiyasında olan hə-

Hər halda, diplomatik normalara görə, dəstək sözləri söyləməli idi və bunları da söylədi. Ötən ilin payızında Rusiya Qarabağ məsələsinin həlli üçün ciddi vasitəcilik məsuliyyəti götürdü və bu nailiyəti heç kimə verməyəcək. Rusiya Federasiyası en azından Cənubi Qafqazda daha bir müharibənin başlamamasına çalışır. Bu, bizim maraqlarımıza uyğun deyil.

Niye Paşinyan birmənali olmayan bəyanatlar verir, sülh və revanşistlər üçün oynayır? Hər halda Ermənistən baş naziri birtəher hər iki tərefdən oynamalıdır. Siyasi reallıqlar, ölkədəki daxili siyasi vəziyyət, elitlərin fikirləri ona qəti şəkildə bir mövqə tutmağa və ona möhkəm sadıq qalmaga və onu səsləndirməyə imkan vermir. Baxmayaraq ki, Paşinyan istəsə ağıllı siyasetçi ola bilər.

Bir daha təkrar edirəm - Qarabağ məsələsində mövcud vəziyyət məsələnin yekun həllində bir fasılədir. Çünkü təreflərin mövqələri bir-birinə ziddir. Ortaq bir dili tapmağın yolu çox çətindir. Mən heç bir "partiya"yə aid deyiləm. Amma deməliyəm ki, həqiqət Azərbaycanın tərəfindədir. O, beynəlxalq səviyyədə tanınmış sərhədlərin qoruyub saxlayır və Ermənistəni ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə sülh möqaviləsi bağlamağa dəvet edir. Kim məsələni necə qoysa da, Azərbaycanın mövqeyi sarsılmaz görünür. Beynəlxalq tanınmış sərhədləri üçün, ərazi bütövlüyünü bərpa etmək üçün siyasi, hərbi mübarizə aparır. Və Vladimir Putin bu barədə danişdi. Buna etiraz etmək mümkün deyil. Azərbaycanın bu məsələdəki mövqeyi tamamilə qalib gelir, mənəni baxımdan düzgün və obyektiv görünür.

Tərcümə - Elçin Bayramlı



**D**övlət başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallığımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünyadıqası siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmış bacarığını nümayiş etdirir. Bu baxımdan möhtərem Prezidentimizin avqustun 14-də "CNN Türk" televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Cənab İlham Əliyev sözügdən müsahibədə telekanalın suallarını qalib ölkənin qalib Lideri kimi cavablandırırdı.



Diger mühüm məqam ise odur ki, daim dövlətinin, xalqının sabahını düşünən, gələcəyə hesablanmış siyaseti, yeni təkmil isləhatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezidentin elde olunan nəqliyyətlərdən, dövlətimizin beynəlxalq hüquq əsaslanan balanslaşdırılmış xarici siyaseti nəticəsində ayri-ayrı ölkələrlə qurdğu əməkdaşlıq əlaqələrindən, postmühərbi dövrünün reallıqlarının gerçəkləşdirilməsi məqsədile möhkəm hüquqi bazanın mövcudluğundan məmənluğunu aydın ifadəsinə yaradır. Əsas olan budur ki, Azərbaycan müstəqilliyinin 30-cu ildönümünü Prezident İlham Əliyev qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın birliliyi, həmrəyliyi sayesində ərazi bütövlüyü təmin olunan, işgaldən azad edilən torpaqlarında üçrəngli bayraqı dalgalanan, 30 ilin işgalinə 44 gündə son qoyan qalib ölkə kimi qeyd edəcək. Söyügedən müsahibə, ümumilikdə, Prezident İlham Əliyevin güclü, öz xalqını dərinən sevən, bütün qüvvə ve bacarığını Azərbaycanın daha da qüdrətlenməsinə, xalqımızın en böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, bütün bir milletin sevgi və böyük dəstəyini qazanmış Lider olduğunu təqdim edir. Möhtərem Prezidentimiz bu etimadı, nüfuzu, inamı ölkəmizi güclü dövlətə çevirmək, ərazi bütövlüyümüzü bərpa edib ümummilli lider Heydər Əliyevin nəsiyyətini, Azərbaycan xalqının bütün istək və arzularını gerçəkləşdirmək le qazanıb. Prezident İlham Əliyevin müsahibədə "Mühərbiin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarımı, dayanmayacaqlarımı, dayandıracaqlarımı, dayandırmayacaqlarımı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi amma mühərbi dəvət etdiqca hər kəs gördü ki, oldu var, döndü yoxdu sona qədər gedəcəyik" fikri bütün bu dediklərimizin ümumiləşdirilmiş ifadəsi, dövlət başçısının xarakterini, şəxsi keyfiyyətlərini, qətiyyətini, cəsarətini, vətənpərvərlik nümunəsini təqdim edən tezisidir". Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru,

siyasi elmlər doktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında bildirib. V.Rəhimzadə qeyd edib ki, Azərbaycan işgalin davam etdiyi 30 il yaxın müddətde sülh siyasetinə sadiqlik nümayiş etdirərək bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqışının həlli istiqamətində aparılan danışçıların nəticə

savaşına başlayaraq öz tarixi torpaqlarını işgalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işgalçılari bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü bərpa etdi".

Baş redaktor vurgulayıb ki, dün-ya 30 il yaxın müddətde Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, BMT-nin məlum qətnamələrini necə kobud şəkildə pozmasına göz yunduğu kimi, 44 günlük ikinci Qarabağ mühərbiyəsində de erməni vəhşiliklərini görməzdən geldi, işgalçılardan dinc azərbaycanlı əhalisi qarşı töretdikləri vandalizm aktlarına münasibətə seyrə mövqədə dayanmağa üstünlük verdi: "Döyüş meydانında möglubiyəti ilə barışmayan Ermənistən silahlı qüvvələrinin cəbhə xəttində xeyli uzaqda yerləşən ərazilərimizi raketlə atəşə tutmaları, mülki şəxslərin ölümüne, yaranmasına, böyük dağıntılara səbəb olan texribatlarına biganə yanaşan dünya birliyi bunulla 30 illik dövrdə ədaləti hansı

ta keçirilir. Birinci pilot layihə artıq gerçəkləşir. Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, gələn ilin əvvəlinə hazır olacaq".

Baş redaktor qeyd edib ki, müsahibədə dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi əsas məsələlərdən biri bu oldu ki, Azərbaycan və Ermənistən arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur koridoru başda olmaqla kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə və digər məsələlərin həllinə manə törədən yeganə səbəb Ermənistən ya buna hazır olmaması, ya da bunun eleyhinə olmasıdır: "Dövlət başçısının da vurğuladığı kimi, Ermənistən ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəherleyib ki, onlar bunu istəsələr də, dile getirə bilmirlər. Çünkü onların otuz il ərzində ideoloji sütunları, mifologiya

nistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Bele olan halda, elbəttə ki, Ermənistəni silahlaşdırmaq heç bir məntiqə sağlamır".

Baş redaktor problemlərin yaşamasında dönyanın ikili siyasetinin əsas rol oynadığını öne çəkerək, hazırlı postmunaqışə dövründə də bunun şahidi olduğumuzu diqqətə çatdırıb: "Ermənistən baş naziri Nikol Paşinyan Azərbaycanla danişqlara hazır olduğunu, bununla yanaşı, ATƏT-in Minsk qrupundan tekliflər gözlediklərini xüsusi vurğulamaqla məsələyə üçüncü dövlətin müdaxiləsinin hələ də gündəmdə olmasına aydınlıq getirir. Sual olunur: 30 ilde konkret teklif ortaya qoymayan, hər zaman işgalçuya dəstek missiyasını yerinə yetirən, Azərbaycanın tarixi Zəfəri ilə vasitəcilik missiyası bitmiş hesab olunan ATƏT-in Minsk qrupu sülh müqaviləsinin imzalanması ilə bağlı hansı tekliflə çıxış edə bilər? Yenə Ermənistən üçün vaxt qazanıb onun silahlandırılmasına şərait yaratmaqmı isteyirlər? Görünür, ikinci Qarabağ savaşa hələ ki, her kas üçün dərs olmadı. Azərbaycan belələrinə bu dərsi yenidən verməye hazırlırdı".

Vüqar Rəhimzadə diqqəti bir daha dövlət başçısı İlham Əliyevin müsahibəsində Azərbaycanın tarixi Zəfərini şərtləndirən amillərdən geniş bəhs edilməsinə yönəltmişdir.

Bildirmişdir ki, bu gün dünyaya səs salan, Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik münasibətlərimizi Qarabağımızdan dünyaya birməsaj kimi ünvanlayan Azərbaycan-Türkiyə dostluğu əbədidir, iki qardaş ölkə ən çətin məqamlarda daim bir-birinin yanındadır: "İkinci Qarabağ mühərbiyəsində Azərbaycan xalqı gördü ki, onun əsl dostu, qardaş kimdir. Azərbaycanın yanında olan ölkələr Türkiye və Pakistan idid. Birliyimiz əbədir. Yeni nəsil, gənc nəsil bu yolu davam etdirməlidir. Vətən mühərbiyəsində Türkəyin Azərbaycanı siyasi və mənəvi dəstəyi, Prezident Rəcəb Tayyib Ərdoğanın dünyaya ünvanladığı "Azərbaycan tək deyil" mesajı Zəfərimizə gedən yola işq saldı. Bu gün isə Azərbaycan bütün varlığı ilə təbii fəlakətlərə üz-üzə qalan qardaş Türkəyin yanındadır. Hazırda dünya miqyasında Təkərən əsasında dövlətlər sırasındadır. Əvvəldə də qeyd etdiyimiz kimi, Vətən mühərbiyəsində Ermənistən silahlı qüvvələrinin mehv edilmiş və yaxud qənimət kimi götürülmüş hərbi texnikası, silah-sursatı bu kasib ölkənin himayədarları tərefində silahlanmasına aydınlıq getirdi. Prezident İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi, mühərbiyə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətə barışır. Erməni rəhbərliyi də möglubiyətlə barışır və Ermə-

## Vüqar Rəhimzadə: Prezidentimizin hər bir müsahibəsi həqiqətlərimizin təbliği üçün zəngin mənbədir

vermesi üçün ciddi səylər göstərdi: "Amma dönyanın ikili standartlara əsaslanan siyaseti nəticəsində Ermənistən müxtəlif bəhənələrlə danışçılar prosesində yayınması, həllədici məqamlarda təxribatlar törətmək cəhdəri diqqətdən kənardə qalmadı. Açıq-aydın göründü ki, Ermənistən münaqışının həllində məraqlı deyil, yeni mühərbi planları hazırlanır. 44 günlük Vətən mühərbiyəsində Ermənistən işgal altında olan ərazilərimizde qurdğu istehkamları, havadarları tərefindən, necə deyərlər, təpədən-dırnağadək silahlandırılması qorudukdə bunu bir daha təsdiqlədik. Həməyədarlarının dəstəyi ilə danışçıları imitasiya nəmənə aparan, özü üçün vaxt qazanıb istehkamlar quran, silahlanan Ermənistən sonda Azərbaycan Ordusunu tərefindən necə diz çökdürdüyüն şahidi oldu.

Dövlət başçısı İlham Əliyev "CNN Türk" televiziya kanalına müsahibəsində diqqəti bu məqamlara, xüsusilə ATƏT-in Minsk qrupunun fealiyyətinin nəticəsizliyinə yönəldərə bildirmişdir ki, son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətə heç vaxt barışmayacaq, neyin bahasına olursa-olsun öz doğma torpaqlarını işgalçılardan azad edəcək və belə də oldu: "Dediym sözlər hayatda öz yeri tutdu və Azərbaycan Qurtuluş

meyarlarla qoruduğunu nümayiş etdirdi. Şəhər və kəndləri intensiv sərtdə atəşə tutması, mühərbi cina-yetlərini törətməsi Ermənistən təcavüzkər dövlət olduğunu, onun hərbəsiyəsi rəhbəriyinin beynəlxalq hüquqa saygısız yanaşdığını, mühərbi cina-yetlərini törətməsini işgalçılıq siyasetinin tərkib hissəsinə çevirdiyini təsdiqlədi".

Vüqar Rəhimzadə bildirib ki, artıq bütün bunlar tarixe qovuşub: "Azərbaycan özünün çağdaş tarixinde yeni sehifə açıb. İşğaldən azad edilmiş ərazilərimizdə bərpa və qu-ruculuq işləri həyata keçirilir. Bu torpaqlarda ermənilər tərefindən bütün infrastrukturun dağıdılması və talan edilməsi, hazırda Qarabağ və Şərqi Zəngəzur bərpası və yenidən qurulması ilə bağlı gərgin iş aparılmaşı, bu işlərin planlı şəkildə, maksimal sürətə həyata keçirilməsi" gözündədir. Reallıqlar Ermənistən silahlandırması da gözlənilər sırasındadır. Əvvəldə də qeyd etdiyimiz kimi, Vətən mühərbiyəsində Ermənistən silahlı qüvvələrinin mehv edilmiş və yaxud qənimət kimi götürülmüş hərbi texnikası, silah-sursatı bu kasib ölkənin himayədarları tərefində silahlanmasına aydınlıq getirdi. Prezident İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi, mühərbiyə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətə barışır. Erməni rəhbərliyi də möglubiyətlə barışır və Ermə-

darmadağın edildi. Erməni ordusunun "müzəffər ordu" olması 44 gün ərzində yerlə-yeksan edildi. 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular. Dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların "müzəffər, yenilməz ordusu" var, erməni xalqı döyüşkən xalqdır. Bəs ne oldu? Bütün bu miflər darmadağın edildi".

Hazırkı dövrün çağırışlarına, Azərbaycanın gözlənilərinə gəldikdə isə V. Rəhimzadə bildirib ki, üçterəfli Bəyanatın bütün müddəələrinin yerine yetirilməsi üçün Rusiyanın gözlənilər böyükür. Çünkü bu üçterəfli Bəyanatın imzalanmasında Rusiya vasitəçi olmaqla yanaşı, iştirakçı tərefdir. İster 10 noyabr Bəyanatının, istərsə de 11 yanvar razılaşmasının icrası istiqamətində Rusiya konstruktiv addımlar atmalıdır. Rusiyanın Ermənistəni silahlandırmaması da gözlənilər sırasındadır. Əvvəldə də qeyd etdiyimiz kimi, Vətən mühərbiyəsində Ermənistən silahlı qüvvələrinin mehv edilmiş və yaxud qənimət kimi götürülmüş hərbi texnikası, silah-sursatı bu kasib ölkənin himayədarları tərefində silahlanmasına aydınlıq getirdi. Prezident İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi, mühərbiyə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətə barışır. Erməni rəhbərliyi də möglubiyətlə barışır və Ermə-

məsinə getirib çıxartmışıq. Vətən mühərbiyəsində və ondan sonra da bütün dünya bir qardaşlığı ilə Azərbaycan və Türkiye iki qardaş dövlət eyni millətə mənsub olan insanlar olaraq nə qədər bir-birilərinə bağlıdır. Cənab Prezident hemçinin bunun da xəbərdarlığını etdi ki, aramızda girməyə çalışacaqlar, provaktiv addımlar atmağa çalışacaqlar. Əslində cənab Prezident bu xəbərdarlığı edərək, hər kəsi ayıq-sayıq olmağa, ölkələrimiz arasındakı milli münasibətlərə zərər verəcək güc və qüvvələrə əsla alət olmamağa, ölkə rəhbəri cənab Prezident İlham Əliyevin Azərbaycan və Türkiye strateji müttəfiqlik münasibətlərinin yüksələn xətti inkişafında atmış olduğu liderlik xarakterinə rəhbərliyinə uyğun olaraq bütün prosesləri izləməyə çağırılmışdır. Eyni zamanda bu istiqamətdə gələcək nəsillərin de üzərinə çox böyük bir məsuliyyət olduğunu da vurgulamışdır".

Arzu Qurbanzadə

## Cənab Prezident bu xəbərdarlığı edərək, hər kəsi ayıq-sayıq olmağa.."



güvələr və güclər olub: "Bizim üçün fərədic, qırurverici amil bundan ibarətdir ki, bütün bu təzyiqlərə, bütün bu çətinliklərə baxmayaraq ölkə rəhbəri öz mövqeyindən dönməyib və başqa ölkələrdən fərqli olaraq her hansı bir ölkənin dostu olmadığımızı, her hansı bir dövlətin siyasetinə xidmət etməyimizi, yalnız öz xalqının milli maraqlarını

aporuya bir lider kimi sona qədər mübarizə aparmaq qabiliyyətində olduğunu bütün dünyaya bəyan etmişdir. Görmüş olduğu və həyata keçirmiş olduğu konkret addımlarla, tarixi missiya ilə bunu bir daha bütün dünyaya göstərmiş oldu ki, heç bir güc Azərbaycan Prezidentini milli yoldan, milli davadan, ölkəsinin milli maraqlarını qorumaqdan döndərə bilməyib və bilməyəcək".

Deputat fikirlərinə davam edərək hemçinin qeyd edib ki, cənab Prezident müsahibəsində vurğuladı ki, biz Azərbaycan və Türkiye prezidentləri olaraq 18 ildir ki, ölkələrimiz bilavasitə mövqelerini ifadə edən, iki qardaş dövlətin birgə və bərabər fəaliyyət göstərən siyaset yürüdürük: "Biz bunun bu gün en yüksək nöqtəsi olan Şuşa bəyanna-



**S**on illerdə yarım sintetik və sintetik uyuşdurucu maddələrin, narkotik vasitələrin belə tez və geniş yayılması gözlənilən hal idi. Çünkü, uzun müddət bununla bağlı ictimai xadimlər, jurnalistlər hətta sonralar bloggerlər də materialları, həyecançı siqnalları çalan müxtəlif videolarla çıxış edirdilər. Amma təessüflər olsun ki, nə cəmiyyət, nə əlaqədar dövlət orqanları buna o qədər də əhəmiyyət vermirdilər". Bu sözləri SİA-ya açıqlamasında analitik-ekspert, yazıçı-kulturoloq Aydin Xan Əbilov deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azerbaycanda da son illər daha çox sintetik, tez əldə edilən müxtəlif kimyəvi vasitələrin birləşməsindən ibaret olan "şüşə patı" adlandırılın maddənin yayılması başa düşüləndir: "Birincisi, bunlar çox ucuz başa gəlir. Bunun üçün nə böyük bir fabrikler yaratmaq lazımdır, nə də çətinə kimi təbii uyuşdurucu bitkilərdə olduğu kimi xidmet etmek, 6 ay yetişdirmək lazımdır. Internetdən sırriñ öyrənmək bir neçə kimyəvi madde və yaxud aptekdə satılan dərmanların birləşməsindən ibaret belə sintetik uyuşdurucular hazırlanır və bu da tez öz alıcısına tapa bilir. Çünkü ucuzdur, heç kim onun üçün əziyyət çəkmir və ən əsası da son illərin baş verən hadisələri insanlarda bunlara aludəcilik yaradır".

Yazıçı-kulturoloq eləvə edib ki, pandemiya, koronavirus, karantin qadağaları, bir çox yerlərdə iş yerlərinin bağlanması, müharibə və müharibədən sonrakı fəsadlar, işsizlik və ən əsası da gənclərin işləmək, fiziki əmək məşgul olmaq istəmələri ona getirib çıxarı ki, onlar hardasa müxtəlif yollarla zövq almaq istayırlar: "Bütün dünyada olduğu kimi Azerbaycanda da bu belədir. Azərbaycan dünyanın bir hissəsidir. Mümkün deyil ki, dünyada baş veren hadisələr Azerbaycanda baş vermesin. Kütłəvi informasiya vasitələrində azad seks, sərbəst həyat, liberal və meşşən həyat tərəzinin təbliği buna getirib çıxarı və biz bunu gözleyirdik, dəfələrə bu barədə

# Gələcəyimizə ən böyük təhlükə: narkotik

deməsidik. Vaxtilə "kley" iyələyən yeniyetmələr, daha sonra tablet atan gənclər indiki patı, uyuşdurucu maddələrdən istifadə edən cavanlara çevriliblər. Bundan sonra bizi nələr gözləyir, onu bir Allah bilir.

Fikir verin gənclərimizin çoxu işsiz, oturaq işdə işləyirlər və yaxud da hərəkətsizlik, heç bir hərəkətin olmaması, öz bədənlərini gündəlik fiziki gerginliyə salmamaları, idman və digər əyləncə yerlərinin öz asudə vaxtını səmərəli keçirə biləcəyi yerlərin bağlanması, həyatda motivasiyanın olmaması onlarda tez zövq almaq, kef etmək patı vasitəsilə yalandan özləri üçün cənnət yaratmaq ideyasını yaradır. Bu baxımdan da insanlar, xüsusən də gənclərimiz patı kimi sintetik uyuşturuculara meyli göstərirler. Digər tərəfdən həmin patını istehsal edən, həmin patının satışını təşkil edən, həmin patının satışına icazə verən hüquq mühafizə orqanlarının bəzi eili əyri nümayəndələri, məmurlar, iş adamlarını da unutmamalıq. Narkotacır və narkoşəbəkə sahiblərinin marağında var ki, nə qədər çox insan onların istehsal etdiyi, ölkəyə getirdikləri və satdıqları bu sintetik və yaxud təbii narkotik maddələrdən istifadə etsa, onların xəzinəsi bir o qədər artır və onlar bir o qədər varlanırlar. Çox təessüf ki, hər yerde bu xəberləri biz alırıq. Rayonların müxtəlif yerlərində ya icra başçılarının müavinləri, ya icra başçılarının özlərinin övladlarının, məmur balalarının da bu sintetik və təbii uyuşdurucu maddələrin satışında iştirak etdikləri, hətta bir çox digər bu işlərə cavabdeh olan şəxslərin də övladlarının bu işdə eili olduğu haqqında məlumatlar alırıq. Bunları yayan jurnalistlərin özlərini narkoman, rüşvetxor çıxardıb hebs edirlər. Amma qanunsuzluğunu edən insanlar sadə-



cə at oynadırlar. Cəmiyyət və dövlət kurumları belə insanlara qarşı çox sərt olmalıdır və karantin, pandemiya elbette ki, bu məsələləri bir az da gücləndirdi".

**Aydın Xan Əbilov sözlərine bələ davam edib:** "Bir insanın ki, motivasiyası yoxdur, bir insan ki, işsizdir, ata-ana onu güc belə ilə evləndirir və iki aydan sonra boşanma baş verir. Bu tip insanın həyatda heç bir marağı yoxdur, başı məhkəmələrə qarışır. Əlbəttə bu belə zərərli verdişlərə qoşulacaq, ya narkotika satacaq, ya narkotika istifadəçisi olub öz həyatını məhv edib və gərlerinin də həyatını məhv edəcək.



Son günler bir neçə yerde uşaqların yeniyetmələrə patının havayı paylanması ilə bağlı faktlar gəlir. Şəhərde, ölkədə bu qədər güvenlik kameraları, bütün evlərdən tutmuş, yaşayış binalarından tutmuş, küçələrdən tutmuş, banklardan tutmuş, hətta

avtobuslara qədər bu qədər güvenlik kameraları olduğu bir vaxtda bu insanlar necə patı sata bilərlər?! Bu insanlar necə narkotik maddələri uşaqlarımıza sırra bilərlər?! Fikirləşirəm ki, bununla bağlı inzibati xətalər, ümumiyyətlə aradan qaldırılmalıdır, cinayət məcəlləsinə xüsusi bəndlər salınmalıdır və belə insanlar o deqiqə güllələnmelidir. Bəli, Azerbaycanda güllələnmə yoxdur. Amma polise müqavimət zamanı polisin silahdan istifadə etmək hüququ var və o deqiqə bu insanlar güllələnməlidir ki, digərlerinin də gözü qorxun, yoxsa bizi çox böyük problemlər gözləyir.

Son illər evlənənlərin 90 faizi boşanma ilə nəticələnir. Evlənənlərin 80 faizi təbii yolla uşaq dünyaya getirir bilmir və yaxud oğlanlarını qızdırır, normal uşaq atası ola biləmir və digər problemlər hamısı məhz bununla bağlıdır. Üstəlik, yalnız patı, sintetik maddələr deyil, məsələn tez hazırlanmış yeməklərən tutmuş energetik içkilərə qədər, tüttün məmələtlərindən tutmuş spirtli içkilərə qədər bizim gənclərimiz, cavanlarımızın, gələcək nəslimizin həyatını məhv edir. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Energetik içki içən yeniyetmə uşaq valideyn sabah əlbəttə ki, patya da, digər uyuşdurucu maddələrə də keçir. Ona görə də cəmiyyət və dövlət bununla bağlı sərt mübarizə apar-

malıdır və bu sərt mübarizənin biz nəticələrini görməliyik. Düzdür, bir, iki nəfər tutmaqla bu məsələ həll olunmur. Bəli, Daxili İşlər Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdəriçəsi çox böyük fəaliyyət göstərir. Amma yalnız polisin və aidiyyəti hüquq-mühafizə orqanlarının gücü ilə bu məsələni həll etmək mümkün deyil. Cəmiyyət, valideynlər insanlar, kütłəvi informasiya vasitələri, ictimai feallar, ictimai sektor, ictimai liderlər birleşsə, bu problemi təzliklə adlaya bilərik. Əvvəller kley iyələyən uşaqlar, və yaxud tablet qəbul edən gənclər necə sıradan çıxdı?! Bu mərhələni də biz keçəcəyik. Sadece bir iradə, bir güc, bir ictimai müqavimət və ictimai qınaq lazımdır ki, bu problem həll olunsun".

**Məsələ ilə bağlı sosioloq La-İ Mehralı da münasibət bildirib:**

"Məsələ belədir ki, əsasən kimsə pis bir vərdişi aludə olduqda buna daha çox bekarlılıq, pulsuzluq, sosial problem və işsizlikle bağlıdır. Biz o qədər sosial problemlərin içerisinde böyük nesil olmuşuq ki, amma narkotik aludəciliyinin içində bizim nəsildən olan çox az insan var. Onların eksəriyyəti 20+ yaş qrupuna daxil olan gənclərdir. Onlar o qədər bolluq-bərəket

içində yaşa-mağa öyreşib-lər ki, əllərini atdıq hər şeyə nail olub və hərşəyle təmin olunublar. Onlar çətinlik gör-məyiblər və onlar üçün həzzin müxtəlif variantlarını

axtarmaq adət halını alıb. Odur ki, mən bunu tamamilə kef və damaqla əlaqələndirirəm.

Demək istədiyim odur ki, burada karantinin heç bir rol yoxdur. İnsan çətin vəziyyətə düşdükdə, daha çox sabahını düşünür ki, sabaha 5 manat pul ayırm qoyum. Yəni, insanlar karantin rərjimində bunu düşünməlidir, narkomanlığı yox. Təbii ki, səhəbət normal insandan gedir. Karantin rejimi insanları niyə narkoman etməlidir?! Bunun karantin rejimi ilə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə zövq və həzz məsələsidir".

**Ayşən Vəli**

satqın olduğunu bildirib, onların hər zaman onlara inanaları yarı yolda qoyub-qədidiqlərini iddia edib. SİTAT: "Lakin liberallar - Bayden, Kanadanın baş naziri Trudo, Almanıyanın kansleri Merkel kimi solçular heç nə etməyəcəklər. Onlar, sadəcə, çox gözəl şəkildə qəz-məyi bacarırlar. Döyüsməyi, problemləri həll etmək onların işi deyil, çünki hər biri zəfirlərdir. Onların ideologiyaları məhz bundan ibarətdir - böyük hesabla lüzorluq və xəyanət".

Finkel ABŞ-da respublikaçıların iqtidarda olmamasından təessüf hissə keçirdiyini ifadə edib və demokratların sözügedən regionda çox ciddi səhvlərə yol verdiklərini bildirib. Neticədə Taliblərin nə qədər təhlükəse saçaqları barədə de proqnozlarını verən İsrail politoloqu bildirib ki, bu təhlükədən bir çox ölkələr fəsادlar ala biləcəklər. SİTAT: "Çox he-yif ki, Tramp hakimiyətdə deyil. O, heç vaxt belə addim atmazdı. Bu, hər kəs üçün təhlükə və faciədir - həm Öfqanistan üçün, həm Özbəkistan üçün, həm Tacikistan üçün. Bu, Rusiya üçün, Yaxın Şərqi üçün dəhşətli təhlükədir. Burada hər hansı bir yaxşı şeydən danışmaq olmaz. Taliblər qarşı-qarşıya dayanacaq yegane tərəf Rusiya olacaq. Əbəs deyil ki, Rusiya öz mövqelərini Özbəkistanda, Tacikistanda gücləndirir və kardonlar düzür. Görək, İngiltərə bu məsələdə özünü necə aparacaq".

**Rövşən RƏSULOV**

**M**ixail Finkel: "Bu nə deməkdir? İlk növbədə nəhəng narkotrafik işe düşəcək, qətller, qanunsuz sulah ticarəti və oradan bütün dünyaya saçacaq terror aksiyaları..."

İsrailin nüfuzlu otrodoksal rəvvini, jurnalist və hüquqşunas, beynəlxalq hüquq və siyaset üzrə tanınmış mütəxəssis, politoloji və dini məsələlər üzrə şərhçi Mixail Finkel Əfqanistanda hakimiyət əvvəlində, Taliban hərəkatının ölkəyə daxil olaraq "Əfqanistan İsləm Əməriyyi" yaradması addimlarını şərh edib.

SİA-ya eksklüziv açıqlama verən Mixail Finkel mövzu ilə bağlı şərhində əsasən, ABŞ-in Talibanın Əfqanistanda hakimiyətə gəlməsində əsas suçlu olmasına istehzali eyham vurub və bənzər hadisələrin daha əvvələr də baş verdiyini xatırladıb, hadisələrin hərəyə doğru inkişaf edəcəyini proqnozlaşdırıb.

**"Karter şah Pəhləvini ataraq İrandan qaçdı və gözəl, inkişaf edən dövləti taleyin acı hökmünə buraxdı, dini fanatiklərin əlində qoydu, bu gün biz eyni davranışları Bayden tərəfindən Əfqanistanda müşahidə edirik"**

## İsrailli analitikdən Talibanla bağlı şok proqnozlar

SİTAT: "Əgər biz xatırlayarsaq ki, ABŞ-in "demokratik" prezidenti Connı Karter 1979-cu ildə özünü necə aparıb və eyni addımı hazırladı ABŞ-in "demokratik" prezidenti Co Bayden de təkrarlayır, bu zaman həmin davranışların ideintik olması qənaətinə gələrik. Karter şah Pəhləvini ataraq İrandan qaçdı və gözəl, inkişaf edən dövləti taleyin acı hökmünə buraxdı, dini fanatiklərin əlində qoydu, bu gün biz eyni davranışları Bayden tərəfindən Əfqanistanda müşahidə edirik. Respublikaçılar hakimiyətdə olarkən, 11 sentyabr terror hadisələrindən sonra kiçik Corc Buş ordunu Əfqanistana yürüdü və bu torpaqlara 2001-ci il-dən nəzarət etməye başladı. Amerikalılar orada olarkən, Taliban yox idi. Nə orta əsr qanunları, nə vəhşiliklər, nə də qorxu yaranıb, ordu da mövcud deyildi".

**"Boris Conson Əfqanistana ingilis ordusunu göndərməyə hazırlaşır və biz görəcəyik ki, dünyada sağ meyilli siyasetçilər koalisiyada toplaşacaqlar"**

"İndi isə Bayden quyuşunu qatlayaraq qaçdı. Diplomatları və s. adamları texliyyə etdi, nəticədə dövlət Talibana verildi. Bu ne deməkdir? İlk növbədə nəhəng narkotrafik işe düşəcək, qətller, qanunsuz sulah ticarəti və oradan bütün dünyaya saçacaq terror aksiyaları... Yəni situasiya ağırdır", deyən Finkel məsələnin digər tərəfinə də toxunub və Böyük Britaniyanın hadisələr əvvəlindəki addımlarını şərh edib. SİTAT: "Bunu Böyük Britaniyanın ağılli, iradəli və güclü baş naziri Boris Conson anlıyır. Artıq o, Əfqanistana ingilis ordusunu göndərməyə hazırlaşır və biz görəcəyik ki, dünyada sağ meyilli siyasetçilər koalisiyada toplaşacaqlar".

**"Onların ideologiyaları məhz bundan ibarətdir - böyük hesabla lüzorluq və xəyanət"**

Mixail Finkel liberalların bacarıqsız və





**Səsi ilə ürəkləri  
fəth edən  
Müslüm  
Maqomayev**



**D**ünyanı mahnıları ilə gəzən və hər bir ifasında Azərbaycanı, onun gözəlliyyini vəsf edən Müslüm Maqomayev bir ömür yolunda böyük bir sənətkar ömrü yaşadı. Mahnları ilə, Azərbaycanı eldən-eda tanıtması ilə. Hansı ölkədə olmasından asılı olmayaraq, böyük sevgi ilə Azərbaycandan söz açdı. **Ey əziz anam, Azərbaycan! - deyərək, onu qucağından bəşləyən vətəni ülvı hissəri ilə dünyaya təqdim edəndə bir övlad sevgisini ifadə etmiş oldu.**

Böyük müsikiçi idi Müslüm Maqomayev. Dildən-dilə düşərək, dünyani klassik müsikiyi ilə gəzən sənətkar sanki ifası ilə bəşəriyyətin dilində danişmağı bacarırdı. Tərcüməyə ehtiyac olmadan qitələrə yol açan müsiqisində insanları sanki biri-birinə yaxınlaşdırıcı. Sərhədsiz müsiki dünyası ilə böyük bir məktəb yaratmış oldu. Bu məktəbdən çoxları keçdi, ona bənzəmək istedilər. Amma Müslüm ola bilmedilər. Təkrarsız Müslüm Maqomayev. Onu bizi dənən çok da uzun olmayan bir zaman məsafləsi ayırsa da bu cismanı yoxluq ruhi dünyaları bir soyuqluq gətirməmişdir. İster ifası, isterse də tərcüməyi-hali ilə nümunəvi bir ömür yaşadı. Onun keçdiyi şərəfli ömür yolunun sehfələri zəngin və oxunaqlıdır.

1942-ci ildə Bakı şəhərində dünyaya göz açan dünya şöhrətli müğənni Müslüm Maqomayev gənclik illerini Bakıda keçirib. İlk dəfə olaraq, 14 yaşında ikən Dənizçilər klubunda çıxış edib. Qeyri adı-istedəda malik olan M.Maqomayev 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanıb. 1960-ci illerde Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La Skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enrico Karuso, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırıd.

O, gənclik xəyallarını gerçekləşdirib və ona Cənarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illerində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı. Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs ister-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. M.Maqomayevin nadir səsi, qeyri-adı istedədə təbi ki, Azərbaycanın müsiki ictimaiyyətinin diqqətini də cəlb etmiş və məşhur dirijor və bestəkar Niyazi ilə six təmasda olmuşdu. O, dövrünün təcrübəli pedagoqlarından dərs almış, və beləliklə, dünya şöhrətli bir ifaçıya çevrilmişdir.

1966-ci ildə Parisin "Olimpiya" konsert sahəsində ilk konsertini verir. İki il sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirir və 1969-cu ildə Sopotda keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alır. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrle Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandsiya, Kanada və İranda konsertlər verir. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünəməş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertler verib, televiziya onun konsertlərinə geniş yer ayırib, qramoffon valları böyük tirajla buraxılır.

M.Maqomayevin sonrakı yaradıcılıq fəaliyyəti Moskva şəhərile bağlıdır. Müslümün fitri istedədi burada çıxılməyə başlayır və

öz bəhrəsini bir sıra mahnıların ifasında görür. Moskvanın görkəmli bestəkar-neğməkarları Müslümün səsine uyğun olan xüsusi mahnılar bestələməye başlanılır. Bunların sırasında "Buhenvald harayı", "Ruslar mühərbi isteyirmi?" mahnıları, rus xalq mahnılarından: "Piter boyunca", "Menim atları", italyan mahnılarından: "Luçiya", "Sorento" və s. xüsusi yer tutur. Bununla yanaşı, onun repertuarında Azərbaycan mövzusu da öz əksini tapır. Bunnardan Ü.Hacıbəyovun iki romansı - "Sənsiz", "Sevgili canan", həm də babası M.Maqomayevin "Şah İsmayıllı" operasından Şah İsmayılin ariyasıdır. Ənənəyə sadıq qalaraq, M.Maqomayev öz bacarığını bestəkarlıq sahəsində de müvəffeqiyətə sınaır. Bestələdiyi mahnıların sırasında "Ey əziz anam, Azərbaycan!" öz layiqli yerini tutur. Bildiyimiz kimi, o, konsertlərinin əvvəlində və sonunda, o daima bu mahnını qüvvətli səsle və qüdrət hissili ifa edirdi, bu da dinləyicilərə böyük qürur doğururdu. Ətən əsrin 80-ci illərde kinoda ölməz Nizami rolunda çəkilməyə təkliflər alır və onları qəbul edir. Beləliklə, Nizami obrazını özünməxəmsus bir tərzə oynayır və böyük müvəffeqiyət qazanır.

Onun keçdiyi zəngin yaradıcılıq yolu dövlət tərefində yüksək qiymətləndirilmişdir. Yaradıcılıq fəaliyyətinə görə, SSRİ və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görüllüb. Qırmızı Əmək Bayrağı Ordəni, Azərbaycan Respublikasının xalq artisti, SSRİ xalq artisti, Xalqlar Dostluğu Ordəni, "Şöhrət" ordəni və "İstiqlal" ordəni ilə təltif olunur. 1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilmişdir. Bütün bunular yanaşı, müğənni SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır. Böyük müsikiçinin sənət dünyasına müsiki duymuş yüksək olan dinləyicilər müraciət edərək, sözün əsl mənasında ölməz müsikiçi olan M.Maqomayevin ifasında gözəl müsiki əsərlərini dinleyirlər. Hər zaman yaddaşlarda, qəlblərdə yaşayan böyük müsikiçi böyük səxzinəsini bizlər bəxş etmişdir.

Zümrüd BAYRAMOVA

**A**zərbaycanda koronavirus pandemiyasına qarşı ciddi qabaqlayıcı tədbirlər görülməsinə baxmayaq, bu gün yolu xuma sayında artım ciddi narahatçılığa səbəb olub. Bir müddət əvvəl yolu xuma sayında iki rəqəmlinin olması xəstəliklərin sayının aşağı düşməsini özündə ehtiva edirdi.

Çox keçmədi ki, iki rəqəmlilər üç, bu gün isə dörd rəqəmlilərle müəşayiət olunur. Əlbətə ki, bu rəqəmlər hər bir vətəndaşda məsuliyyət hissini artırmalıdır. Bir müddət əvvəl karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada məskən rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, mətronun açılması və s. yolu xuma sayında ciddi deyişikliyə səbəb oldu. Sosial məsafənin gözənlənməsi, gigenik qaydalara əməl olunma, məskən taxılmasi və ən nəhayət, vaksinasiya bu günün vətəndaş məsuliyyətdir.

Azərbaycanda həyata keçirilən bütün tədbirlər kimi, COVID-19-dan qorunmaq üçün vaksinasiya prosesi uğurla davam etdirilir. Azərbaycanda koronavirus

## "Prezidentin müsahibəsi ictimai-siyasi fikirdə geniş rezonans doğurub"

**A**zərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi ictimai-siyasi fikirdə geniş rezonans doğurub. Bu da ondan irəli gəlir ki, ənənəvi olaraq, cənab Prezident bu dəfə də gündəmdə olan bir çox məsələlərə aydınlıq gətirib, bu məsələlər kontekstində Azərbaycan dövlətinin qəti mövqeyini ortaya qoyub, region dövlətlərinə öz konkret mesajlarını verib. Lakin bu mesajların hamısı ya birbaşa, ya da dolayısı ilə Ermənistanın son günər intensivləşən aqressiyası, revanşist hərəkətləri, sərhəddə təxribat əməlləri ilə bağlı olduğundan mən müsahibədə ermənilərə verilən mesajlar üzərində dayanmaq istəyirəm". Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, birincisi, cənab Prezident bir daha ermənilərə xatırladı ki, 30 illik mənasız danişqılar nəticəsində səbri tükəmiş Azərbaycan öz suveren ərazilərini işğalçılardan əbədi olaraq azad etmişdir və bu prosesin geriye dönüşü yoxdur: "Yaxşı olar ki, bunu ermənilər də, onları havadarları da birdəfəliklə başa düşsünlər və öz revanşist düşüncələrindən imtina etsinlər, Azərbaycanın sülh müqaviləsi imzalamaq təklifini dəyerləndirsinlər, Azərbaycanın ərazi təbəvlüyünü tanışınlar, sərhədlərin delimitasiyası prosesi başlasın. Əger, Ermənistan buna hazır deyilsə və ya əleyhinədirse, bunun nəticəsinə qatlaşmali olacaqlar və bu, Ermənistan üçün ciddi peşmanlıqlıqlarla nəticələnəcəkdir. Cənab Prezident bildirdi ki, ermənilər elə hesab etməsin ki, Azərbaycan bu kompromis təklifi masa üzərində əbədi saxlayacaq. Biz bu təklifi məri geri çəkə və öz siyasetimize Ermənistanın biza qarşı düşməncilik siyasetinə uyğun şəkildə yenidən baxa bilərik. İkinci, Cənab Prezident qəti şəkildə Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünkü bu da mütləq lazımdır". Əlbətə, bu, Azərbaycan vətəndaşının təhlükəsizliyi baxımından da vacibdir, biz dəmir yolu Meğridən, avtomobil yolu başqa bir yerdən, məsələn, Gorusdan çəkib, iki ayrı-ayrı yolu təhlükəsizliyi problemi ilə üzüze qala bilərik. Erməni indidən çalışır ki, bizi geləcəkdə belə bir problemlə özündən asılı vəziyyətdə saxlaşın, lakin təbii ki, Azərbaycan buna gedə bilməz. Ona görə də Cənab Prezidentin "Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır", - tələbinin alternativi yoxdur.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, üçüncüüsü, Cənab Prezident Rusiyanın sülhəmərəli qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahların və hərbçilərin daşınmasına: "Bu, 10 noyabr üçtərəflı Bəyanatına ziddidir", - deyərək öz qəti etirazını bildirdi, buna son qoyulmasını tələb etdi: "Əger, Ermənistan yeni məhabibəyə hazırlaşırsa, Azərbaycanın da ölüyici tədbirlər görecəyi barədə xəbərdarlıq etdi. Cənab Prezidentin: "Əger yənə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir dəha əzəcəyik", - fikri elə hesab edirək ki, tekçə xəbərdarlıq yox, Ermənistənən başı üzərinə yeniden qaldırılmış dəmir yurruqdır və ermənilər bunun nəticəsi barədə yaxşı düşünməlidirlər. Cənab Prezidentin müsahibəsində diqqət çəkən dördüncü məsələ Qarabağda hələ də yaşamaqdə davam edən ermənilər barədə dediyi "onları biz yolu azmış Azərbaycan vətəndaşları sayılıq", - fikridir. Bu, tarixə qızıl hərflərlə yazılılaşاق sözlərdir. Əlbətə, onillər boyu Azərbaycanda barınan, sonra da separatçılığa yuvarlanıb, Azərbaycana qarşı hərbi və dövləti cinayet töredən həmin ermənilər bundan artığını haqq etmirlər. Əger onlar Azərbaycanda qalıb yaşamaq isteyirlərse, bu gündən öz mövqelərini təyin etməli, Azərbaycan cəmiyyətinə inqərə olunmalı və Azərbaycan dövlətindən, Azərbaycan xalqından əvvəl dələməlidirlər. Azərbaycan dövləti onlara bu şansı vermək barədə düşünə bilər, yoxsa ki, Azərbaycana qarşı düşmən münasibətdə qalmaqdə davam edəcəklərse, təbii ki, Azərbaycan xalqının da onlara bir arada yaşamağa ürəyi getmər.

Cənab Prezident müsahibəsində Rusiya və İranla bağlı da öz mesajlarını verdi, bölgədə dəyənliliyi sülhün olması üçün Azərbaycan, Rusiya və Ermənistən arasındaki üçtərəflı Bəyanatın bütün müdədealının həyata keçirilməsi zerurətini bir dəha xatırladı, Rusiyanın bölgənin təhlükəsizliyi üçün öz səyərini əsirgəməyəcəyinə ümidi ifade etdi. Rusiyanın Ermənistənə silahlandırmış təşəbbüslerini isə məntiqdən kenar hesab etdiyi bildirdi: "Görünür, ikinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əger belədirse, biz dərsini yenidən verməye hazırlıq. Ona görə biz ümidi edirik ki, Rusiya Ermənistəni silahlandırmayacaq". Oxsar mesaj İrana da verildi, Cənab Prezident ümidi var olduğunu bildirdi ki, İranın yeni rəhbərliyi Ermənistən-Azərbaycan münasibətləri ilə bağlı öz aydın siyasetini ortaya qoyacaqdır.

Arzu Qurbanzadə

## Vaksinasiya prosesində aktivliyimiz zəruriyidir

Əleyhine vaksinasiya prosesine 2021-ci il yanvarın 18-də başlanılıb. Bu proses 2021-2022-ci ilər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir. Hər günün heç də xoşa gəlməyen real mənzərəsi, statistik göstəriciləri vaksinasiya prosesində aktiv olmağımızı zəruri edir. Hələ nəzərəalsaq ki, qarşidan payız fəsli gelir və infeksion xəstəliklərin yayılması ehtimalı daha çoxdu, onda birə-bəş məsuliyyətimizi artırımlıq. Əlbətə ki, ölkəmizdə COVID-19-dan qorunmaq məqsədi ilə aparılan təbliğat-təsviqat işləri vaksinasiya olunanlar sırasında hər gün say baxımından artımın müşahidə olunduğu göstərir. Statistik rəqəmlərinə əsasında deyə bilərik ki, vaksinasiya

başlanılan ilk günlərlə müqayisədə bu gün ciddi dəyişiklik var. Belə ki, əgər əvvəller 10 min insan peyvənd olunurdusa, bu gün bu rəqəm 60 minin etrafında dəyişir. Avqustun 16-na olan məlumatla istinadən, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1851 yolu xuma faktı qeyd edilib, 402 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib. İndiyədək ölkədə ümumiyyət 369 min 853 nəfərin koronavirus infeksiyasına yolu xuma faktı müəyyən edilib, onlardan 339 min 327 nəfər müalicə olunaraq sağalıb, 5 min 170 nəfər vəfat edib. Aktiv xəste sayı 25 min 356 nəfərdir. Son sutkada yeni yolu xuma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 695, bu güne qədər isə ümumilikdə 4 milyon 220 min 135 test icra olunub.

Nəzakət ƏLƏDDİNQIZI

**1** 787-1795-ci illerde Rusiya ile Osmanlı İmparatorluğu arasında müharebinin başlanması məkrili erməni-rus birleşmələrinin Qarabağ planlaşdırılan hückmlərinin qarşısını aldı. Bununla da Qarabağ xanlığı iqtisadi inkişafını ve hərbi qüdrətini artırmaq imkanını qazandı. Amma bir həqiqət var ki, məkrili dushman heç zaman yatırıb. Düşmən hər zaman bölgənin aparıcı xanlıqlardan olan ərazini işgal etmək, insanları isə məhv etmək üçün fürsət görür. Bax, bu fürsəti əldə edən Rusiya, Gürcüstan və erməni məlikləri 1806-ci ilin iyundan İran şahının Şuşaya hücum etməsindən istifadə edərək Qarabağın ərazilərini işgal etmeye başladılar. Hətta Şuşadakı rus qarnizonunun rəisi major Lisanoviç Cıdır düzündə ailəsi ilə yaşayış İbrahimxəlil xanı xainçesinə qətlə yetirir. Bununla da Qarabağ Rusiya İmparatorlığının işgal zonasına çevrilir. Bir faktı qeyd etmək lazımdır ki, XVI əsrin əvvəlində Rəvan xan Səfəvi şahı Şah İsmayıllı Xətaiye məktub göndərir. Həmin məktubda göstərilir ki, İran ərazisindən bu ərazilərə köçürülmən ermənilərin sayının çoxalması bize çoxlu sayıda problem yaradacaq. Təessüf ki, Şah İsmayıllı Xətai Rəvan xanın xəbərdarlığını nəzərə almışdır. Hətta 1507-ci ildə Osmanlı torpaqlarından və digər xarici ölkələrdən daha 10.000 ermənin İrəvan, Qarabağ daxil olmaqla Azərbaycanın digər ərazilərində yerləşməsinə izn verdi. Baş verən proseslər onu göstərdi ki, 5 əsr bundan əvvəl Rəvan xanın söylediyi həmin xəbərdarlıqlardan sonralar da nəticə çıxarılmadığından Azərbaycan xalqı çox ciddi bələdlərlə üzləşməli oldu. 1918-ci ildə qədər zaman-zaman ermənilər dövlət yaratmaq iddialarını reallaşdırmaq üçün səylər göstərdilər. Nəhayət, ermənilər Rusyanın himayəsi və dəstəyi ilə İrəvan xanlığı ərazisində Ermənistən dövləti yaratdılar. İstəsək də və istəməsək də reallıq ondan ibarətdir ki, İrəvanın ermənilərə verilməsində 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cumhuriyyətinin ciddi səhvləri rol oynamışdır. Bunu sonrakı mərhələlərdə cümhuriyyət qurucuları da qeyd ediblər. 1919-ci il dekabr ayının 1-də (Azərbaycan Xalq Cumhuriyyəti dövründə) Fətəli xan Xoysibəy Yusifbəyliyə bir telegram ünvanlayır. Həmin teleqramda göstərilir ki, "İrəvanı Ermənistana vermək biz sərhəd məsələsini həll etmiş olduq və ermənilərlə bizim daha heç bir probleminiz olmayıcaq". 1919-cu ildə İrəvan torpaqlarının arxasında Dərələyəz, daha sonra isə Goyçə ermənilərə verildi. Bir məsələni də xatırlatmaq lazımdır ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyəti elan olunanda Azərbaycanın ərazisi 114 min kv.km idi. Amma 1920-ci il aprel ayında Azərbaycan ərazisi 86 min kv.km oldu. Çox təessüflər olsun ki, 1918-1920-ci illərdə ADC-nin bu cür buraxdığı səhvlər 1992-1993-cü illərdə AXC hakimiyyəti dövründə də təkrar olundu. XX əsrin sonlarında Azərbaycanın aran Qarabağ ərazisi ermənilər tərefində işğal olundu. Qeyd etmək lazımdır ki, ermənilərin aran Qarabağı işğal etmək niyyəti olmayıb. AXC hakimiyyətinin prosesləri düzgün qiymətləndirib, ondan düzgün nəticə çıxarmaması ermənilərin Dağılıq Qarabağı, daha sonra isə aran Qarabağı işğal etmələrinə

# Ermənilərin İran və Rusiyadan Azərbaycana köçürülməsi təsadüfi hal olmayıb



getirib çıxmışdır. Yeni bütün halarda AXC-nin səhv, düşünülməmiş siyaseti Azərbaycan xalqının başına bəla oldu.

## Tarixi fakt - I Pyotr türk əsgərləri tərefindən əsir götürülməsi

Tarixdə baş verən bir faktı ya da salaq: Rus-türk müharibəsi zamanı, 1696-ci ildə Odessa etrafında gedən döyüşlərdə I Pyotr türk əsgərləri tərefindən əsir götürülür. 1 Yekaterina türk generalına bir boyunbağı verərək, I Pyotru azad etdirir. Bunu bilən Osmanlı sultani boyunbağını əridərək həmin qızılı Yekaterinadan alan generalın boğazına tökdürür. I Pyotrun azad olunması türklərin başına bəla olur. XVIII əsrden XX əsrə (1920-ci ildə qədər) qədər türklər ruslar arasında 10 müharibə olur. I Pyotr əsir götürülənə qədər, yəni dörd döyüşdə türklər ruslara qalib gelir. Amma ondan sonra baş verən altı müharibədə türklər möğləub olurlar. Yəni buraxılmış bir sehv Türkiyəyə bəha başa gəldi.

XX əsrin 90-cı illərinin əvvəlindən hakimiyətdə olan Xalq Cəbhəsi Qarabağ məsələsini beynəllişdirməkə eyni səhvi tekrarlamış oldu. Bununla onlar Azərbaycana ən böyük bəla getirdilər. Yalnız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqqorən müdrik siyaseti, prinsipial qərarları nəticəsində Müzəffər ordumuz 44 günlük Vətən Mühəribəsi ilə AXC-Müsavat iqtidarınnı kobud səhvlərini aradan qaldırmışa qədər işğalı altında olan torpaqlarımızı azad edə bildir. Bu gün artıq Qarabağ münaqişəsi bitib. Qarabağımız rahat nəfəs alır. Ancaq tarixi yanlışlıklar unutmaq olmaz. Biz buraxdırığımız səhvlər dən çıxatmadığımız nəticələrin bələsina düşmüşük. Nəzərə almaq lazımdır ki, Rusyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin, ermənilərin İran və Türkiyədə Rusyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hal olmayıb. Erməni-rus münasibətlərinin əsasını rus və erməni ədəbiyyatında təbliğ edildiyi kimi yalnız ticarət elaqələri deyil, başlıca olaraq Şərqi məsələn dövlətlərinə, xüsusilə, Türkiyəyə, XVIII əsrde hem də Azərbaycana qarşı düşməncilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Deli Pyot-



run 1724-cü ilin noyabr ayının 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahilində, Dərbənd və Bakı, həmçinin, Gilan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərman imzalayıb. Bu fərmanı görə ermənilər Rusya İmparatorlığının Cənubi Qafqazadan İran körfəzine kimi geniş əraziləri əle keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayırlar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini, hansı yolla olursa-olsun, yaşıdığı yerlərdə didərgin salmaq emri almışdır. Lakin Rusyanın Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasetini bir müddətə dondurdu.

Onu da qeyd edək ki, Azərbaycan tarixində özünə qara iz buraxılmış "Türkmənçay" müqaviləsinin nəticəsi olaraq 40 000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin "Ədirnə" sülhünün nəticələrinə görə isə, Osmanlı İmparatorluğu ərazilərində yaşayan 90 000 erməni de Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomati, Rusiya İmparatorlığının İranda səfiri olmuş A.S.Qribəyedov ermənilərin Cənubi Qafqaza köçürülməsində aktiv iştirak etmişdir. Məşhur yazıçı A.S.Qribəyedov yazırı: "Erməni əhalisi əsasən məsələn torpaq sahiblərinin ərazilərində yerləşdirilirdi və onlar yavaş-yavaş məsələn əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdır. Bütün həmçinin, məsələn əhalisini düşdüyü çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalış-

malıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalmaya caqlar." Rus İmparatorlığının hakim dairəleri Cənubi Qafqazda yeridikləri müstəmlekə siyasetində ermənilərə çox bel bağlayırdılar. Amerika alimi Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu, Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında bunları demişdir: "1828 və 1920-ci illər arasında yerlərə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirine dəyişmək siyaseti nəticəsində iki milyondan çox

başqa yerlərdən gəlmələrdir. Əslində, həqiqi yerevanlı yoxdur". Akademik A.I.İonisan yazır ki, "Yerevan şəhərinin əhalisinin yalnız dördə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlük təşkil edir". Rus İmparatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fermanına görə, Azərbaycanın Naxçıvan və İrəvan xanlığı leğv olunmuş, onların yerində rus hakimləri tərefində idarə olunan "Erməni mahal" adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-ildə bu mahalın adı dəyişdirilərək Yerevan quberniyası qoyulmuşdur. Ərazilərinin genişləndirilməsi məqsədini güdən ermənilər 1836-ci ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin leğv olmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri, daha dəqiq desək, Qarabağ regionu ermənilərin XIX əsrde davam edən six məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin qərəorianlaşdırılması, yəni erməniləşdirilməsi prosesi başlandı. Bu açıq həqiqət hələ XIX əsr de bəlli idi. Məşhur rus tarixçisi V.L.Veliçko yazırı: "Səhvən erməni adlandırılaraq təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesine qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi". Bunu erməni müəllifi B.İşxanyan da təsdiq edərək yazırı: "Dağılıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiye və İrandan qaçmış, təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir." Onu da vurğulamaq vacibdir ki, ermənilər Zaqafqaziya köçürülrək onları harada yerləşdirilməsinə xüsusi diqqət verilirdi. A.S.Qribəyedov yazırı: "Rus ordusunun tutduğu rayonlardan - Təbriz, Xoy, Salmas və Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmek lazımdır. Qribəyedovun bu tövsiyəsi layiqcə yerinə yetirildi. Sərov isə öz əsərində qeyd edirdi ki, ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağılıq Qarabağ nəzərdə tutulur) və Goyçə gölünün sahiləri bu ermənilərlə məskunlaşmışdır. Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı. 1823-cü ilin məlumatına görə, Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi) 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8 % təşkil etmişdir. Rusiya bu siyaseti rəqəsətliyən şəkildə dəyişməklə davam etdirilməyə başladı.

## Ermənilərin İran və Rusiyadan Azərbaycan ərazilərinə köçürülməsi

1895-1896-ci illərin hadisələrində isə təxminən 60 000 erməni Qafqazda məskun edilmişdir və birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400 000 erməni Qafqazın 400 000 məsələn əhalisine dəyişdirilmişdir. Amerikalı alimin isə, göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərefində işğali nəticəsində Azərbaycan torpaqlarında - Araz çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Bununla bağlı diqqətəlayiq bir faktı da Z. Balayanın özü etiraf etmişdir: "Onun (Yerevanın) əhalisi

Əvvəli Səh. 12

XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5%, erməniyər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illerde Ermənistən Respublikasının töretdiyi azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi. 1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi sünə şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demografik mövqeyinə ciddi zərbə vuruldu. XX əsrin 20-60-ci illərində yəni, 1926, 1959, 1970, 1979-cu illərde keçirilmiş siyahıya almalarla görə DQMVG-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur.

Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert - Ağdarə rayonunun Maragaşen - Leninvan kəndində xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyadan, həm de Ermənistən siyasi mənafələri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasetinin düşənmiş qurbanı olmuşdur. İqtisadi mənafə ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acıncıqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistən liderlərinin onlar üçün müəyyən etdiyi fitne və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə de bu əməllərin qanuna uyğun nəticəsi kimi milli məglubiyət və faciəyə düşər olmuşlar. Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahanlarından uğurla çıxmışdır. Tariximizin diqqətçəkən səhifələrindən biri də ermənilərin Naxçıvana köçürülməsi siyaseti ilə bağlıdır.

### Çar Rusiyası siyasetində ermənilərin Azərbaycana köçürülməsi

Çar Rusiyası siyasetində ermənilərin Şimali Azərbaycana kö-

# Ermənilərin İran və Rusiyadan Azərbaycana köçürülməsi təsadüfi hal olmayıb



çürülmə siyasetində Naxçıvan bölgəsinə de xüsusi yer ayrılmışdır. Rusiyada bu siyasetə haqq qazanmaq üçün İravan və Naxçıvan kimi tarixi Azərbaycan ərazilərini erməni torpağı kimi qələmə verməkdə davam edirdi. Çar I Nikolay (1825-1855) İravan və Naxçıvan xanlıqları əsasında qurama "Erməni vilayəti" yaradılması haqqında 1828-ci ilin martında fərman vermişdi. Lakin qısa bir müddət sonra, 1840-ci ildə bu vilayeti leğv etmiş, beləliklə, həmin ideyanın doğru olmadığını təsdiq olunmuşdu. Buna baxmayaraq, 1828-1831-ci illərde Naxçıvan bölgəsinə xeyli miqdarda erməni köçürülmüşdü. Naxçıvan vilayəti və Ordubad dairəsinə İrandan 2387 ailə, yaxud 11992 nəfər (6339 kişi, 5653 qadın), Türkiyədən 8 ailə, yaxud 27 nəfər (17 kişi, 10 qadın) köçürülrən. Qribəyedovun ermənilərin İrandan Naxçıvana köçürülməsinə dair faktları Şöpəndən müəyyən qədər fərqlənir. Şöpən İrandan Naxçıvana köçürünlərinin ümumi sayının 2387 ailə (Naxçıvan 122 Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi əyaləti üzrə 2137, Ordubad dairesi üzrə 250 ailə) olduğunu göstərir, Qribəyedov da bu rəqəmlər müvafiq olaraq 2551 (+164), 2285 (+148) və 266 (+16) təşkil edirdi. Qribəyedovun təqdim etdiyi cədvəl ermənilərin haradan haraya köçürülməsini də aydınlaşdırır. Cədvəldən aydın olur ki, Naxçıvan

əyalətinə köçürürlən 2285 ailədən 416-sı (18,2%) Naxçıvan şəhərində məskunlaşmışdır. Qalan ailələr Naxçıvan əyalətinin 43, Ordubad dairəsinin 5 kəndində yerləşmişdir. Qribəyedovun təqdim etdiyi cədvəlin mühüm cəhətlərindən biri de ondan ibarətdir ki, o, Naxçıvana köçürürlən ermənilərin yaş və cins kimi vacib demografik göstəriciləri haqqında təsəvvür yaradır. Köçürürlən ermənilərin (13100 nəfər) 6959 nəfərini (52,8%) kişiler təşkil edirdi. Kişiilər dair məlumat iki yere bölünmüş, burada böyükler və kiçik yaşıllar ayrılmışdır. Bu rəqəmlər də, əslində, ciddi informasiya mənbəyidir. Köçürürlən ermənilərin 4459 nəfəri (64,12%) böyükler, 2495 nəfəri (35,88 %) kiçik yaşıllar id. Bu fakt köçürürlən ermənilər içərisində demografik artım potensialını göstərir. Köçürürlən ermənilərin 6206 nəfərini (42,2 %) qadınlar təşkil edirdi. 1919-cü ildə Mikoyan Staline yazdı ki, ermənilər "böyük Ermənistən" yaratmaq xülyasındadırlar. O zaman ermənilər Rusyanın dəstəyi ilə iyrienc ideyalarını reallığa çevirməyə çalışırdılar, bu gün də bu xülyanı ABŞ və Fransadan böyük dəstək almaqla həyata keçirməye cəhd göstərirler. Sovet dövründə ermənilər "böyük Ermənistən" yaratmaq planını gündəmdən çıxarırdılar. Çünkü rəsmi Moskva ermənilərin bu məkrili planına dəstək verməsi ilə imperianın gözənləndən tez dağıllağından ehtiyat

etmişdir. Amma ermənilər zaman-zaman planlarının həyata keçirilməsi üçün səylərini davam etdirmişlər. Xüsusilə də 1980-ci ilin əvvəllerində bu məsələni daha qabarlı formada ortaya atmışdır. Amma Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin böyük bacarığı nəticəsində bu məsələ gündəmdən çıxarıblar. Ermənilər Ulu Öndər Heydər Əliyev

vin Sovet İttifaqı Mərkəzi Komitəsindən (MK) uzaqlaşdırılmasına qədər gözlədilər və Ulu Öndər MK-dən uzaqlaşdırıldan sonra yenidən məkrili planlarını qabartmağa başladılar. Haşıya çıxaraq qeyd etmək lazımdır ki, ermənilər bütün vasitələrdən, o cümlədən ordan-burdan köçürüüb, gələn həykanşlardan da istifadə etməklə "böyük Ermənistən" yaratmağa səylər göstərmışlər. Biz isə dili-dini bir olan Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla birləşməyə tərəddüdlər etmişik. Nədəndir ki, bu birləşməni farslar da ruslar arzu etmişlər. Nədəndir ki, ermənilər bu birləşmədən sonra ayaqlar altında qala biləcəklərindən qorxmuşlar. Mehə buna görə də 1943-cü ildə tarixi şəraite əsasən əle düşən fürsət - Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi baş tutmamışdır. Nəzərə almaq lazımdır ki, o zaman birləşmə ilə bağlı bütün məsələlər öz hellini tapmışdır. Təbrizi Azərbaycana birləşdirmək üçün İrana gedən Azərbaycan nümayəndə heyətinin tərkibində görkəmli alımlarımız Əziz Əliyev və İmam Mustafayev də olmuşdur. Onların xatirələrində də bu məsələ qeyd olunub. Amma birləşmə planı erməni-rus maraqlarının üst-üstə düşməsi səbəbindən pozulmuşdur. Planın pozulmasında Mikoyanın böyük xidməti olur. Mikoyan hıyləşərliklə, uydurulmuş yalanları ilə Stalinin Cənu-

bi Azərbaycanla Şimali Azərbaycanın birləşməsinə "yox" deməsinə inandırı bilməşdir. Erməni ideoloqu deyir ki, Cənubi Azərbaycan əraziləri ilə Şimali Azərbaycan birləşərsə, onda 30 milyonluq Azərbaycan dövləti formalaşacaq. Bunu da, Ermənistən ayaqlar altında qalacaq. Yəni ermənilərin maraqları imkan vermir ki, cənubda torpaqlarımızla Şimali Azərbaycan torpaqları birləşsin. Baxmayaraq ki, Cənubi Azərbaycanda hərəkat oldu və demokratik dövlət quruldu. Sonda Pişəvəri hərəkatının nümayəndələri Azərbaycana gəldi və onlar burda öldürülədilər. Bundan sonra ABŞ-in təzyiqi və ermənilərin hiyləgər planı hesabına sovet qoşunları İrandan çıxarıldı. Hətta ABŞ prezidenti Truman 21 mart 1946-ci il tarixində SSRİ-ye ultimatum verərək, Stalin-dən sovet hərbi qüvvələrinin İrandan çıxınmasını tələb etmişdir. Sovetlər dönməndə də aradıb azıñlıq edən ermənilər Dağlıq Qarabağ ugursuz iddialar da ediblər. 1945-ci ilin payızında Ermənistən KP MK-nin katibi A.Arutyunov ÜİK(b)P MK-nin müzakirəsinə Dağlıq Qarabağ Vilayətinin Ermənistəna verilməsi barədə təklif - layihə təqdim edir. Teklifdə xüsusi vurgu ilə bildirir ki, Dağlıq Qarabağın əhalisinin eksəriyəti ermənilərindən ibaret olduğu üçün həmin ərazi Ermənistəna verilməlidir. Bu zaman ÜİK(b)P katibliyi Azərbaycan KP MK katibi M.C.Bağirovun rəyini öyrənmək üçün ona müraciət edir. A.Arutyunovun məktub-layihəsindəki dəlilləri altüst edən M.C.Bağirov bildirir ki, əger ermənilərin əsas götürdükləri səbəbə görə Yuxarı Qarabağın Ermənistəna verilməsi məqbul sayılsısa, nə olar, qoy DQMVG-nin Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistəna verilsin. Ancaq bir şərtle. Ele bu argumentə-amile əsaslanaraq azərbaycanlıların yaşıdıği Vedi, Qarabağlar və Yeğeqnadzor rayonları Naxçıvana birləşdirilsin, habele, vaxtılı Gürcüstana və Dağıstanaya verilən Azərbaycan torpaqları geri qaytarılsın. Bu tutarlı teleb qarşısında aciz qalan ermənilər iddialarından geri çəkilir.

i.ƏLİYEV



### "Əfqanıstan köləlik zəncirlərini qırı"'

Pakistanın Baş naziri İmran Khan Əfqanıstanın köləlik zəncirlərini qırığını deyib. SIA xarici mətbuatı istinadən xəber verir

ki, İmran Khan paytaxt İslamabadda ibtidai məktəblər üçün "Yeni Milli Təhsil Kurikulumu"nun tanışlıq görüşündə verdiyi açıqlamasında Əfqanıstanın əsər altına alındığını ifadə edərək, bu zəncirlərdən xilas olmağının vacib olduğunu vurğulayıb. Əfqanıstandakı inkişaflı toxunan Khan, Əfqanıstanın köləlik zəncirlərini qırığını qeyd edib. Əfqanıstan Xalq Assambleyasının sədri Mir Rəhman Rəhmani və Əfqanıstanın keçmiş xarici işlər naziri və İslam Birliyinin lideri Səlahəddin Rabbani başda olmaqla Əfqanıstan siyasetçilərindən ibarət nümayəndə heyəti 3 günlük səfər çərçivəsində dünən İslamabadda gəlib. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureysi Əfqanıstan nümayəndə heyəti ilə görüşündə Əfqanıstan probleminin həlli üçün hərəkəflə və geniş əsaslı siyasi konsensusa çağırış edib.


Turqay Musayev

### Azərbaycan və Türkiye XİN rəhbərləri arasında telefon danışıği baş tutub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiye xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Xarici işlər Nazirliyindən SIA-yə verilən məlumatə görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəflə əməkdaşlıq gündəliyi üzrə fikr mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərefələr, həmçinin Əfqanıstanda Türkiye və Azərbaycanlı sülhəmərəmlilərin birgə fəaliyyəti, bu missiyanın hazırlı durumunu müzakirə ediblər.





# Özlərini günahkar görən ermənilər...

— ERMƏNİSA YAĞI —



...indi "köhnə palan içi eşməyə" nə hacət deyacəksiniz. Amma bu belə deyil, biz ermənilər artıq erkən keçirilən parlament seçkilərinin də xalqımızın rüsvayçılıq damgasını təmizləmədiyinin şahidi olmaqdayıq. Bu gün nə qədər ağır, bizim üçün "təhqiramız" səslənsə də, etiraf etməliyik ki, hazırda layiq olduğumuzu alırıq. O vaxt, üç il əvvəl ermənilər nəyəsealdanib deməqəq, səriştəsiz birini-Nikol Paşinyanı hakimiyətə getirdilər. Bax, bu da "böyük tarixi keçmişə malik bir xalqın"-ermənilərin fəlakətinə yol açmağa başladı.

Yox, biz Nikolun ele də pis adam olduğunu demirik. İnsafla danışsaq, bu üç ildə, əvvəlkilərdən-Robertdən də, Serjikdən də fərqli olaraq Nikoldan əli eyrilik-filan da görməmişik.

Yadımızdadır, əvvəlkilər-həm Robert Koçaryan, həm də Serjik Sarkisyan hakimiyətdə olarken ölkədə sə-

naye miqyasında qarət demirəm, hətta əsgər yemeklerinə də əl qoymuşdular. Elə acıgöz idilər ki, ölkənin duzunacaq basıb yemişdilər.

Bəli, Robert Koçaryan və Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistən talanının miqyasını başa düşürük və tanrıraq. Amma bütün bunlar heç bir şəkildə Paşinyanın son nəticədə baş verənlərə görə günahını azaltırıb.

Gəlin etiraf edək ki, Nikoldan əvvəlki hər iki prezidentin dövründə Azərbaycan erməni torpaqlarına "yaxın durmağa belə cəsarət" etmirdi.

Amma Nikol her şeyi "viran" qoysdu. "Böyük erməni xalqını" zəlil gənə saldı. "Məglubedilməz" erməniləri meglub duruma getirdi.

O, hətta bu meglubiyəti qanunilaşdırıb sənədi də imzaladı. Ona göre də, bu gün onun və komandasının şəxsi günahı inkar edilə bilməzdi. Amma bütün bunlara baxmayaraq, növbədən kənar parlament seçkiləri də erməni xalqını "rüsvayçılıqdan" təmizləmədi. Seçki məntəqələrinə gələn ermənilərin

eksəriyyəti meglubiyəte səs verdi. Əslində, bu, görünməmiş bir şeydir.

Ay ermənilər, siz hansı ağılla mühərbi uduzan birinə yenidən səs verirsınız? Deyim ki, sizin bu əməliniz dünəyə olmayan şeydir.

Siz baxın ki, bize düşmən olan Azərbaycanda da bunu "hoydu-hoyduya" "qoyub gülürlər". Onlar biz ermənilərin yenidən fərsizin birinə -Nikol Paşinyanı səs verməyiməz "gülürlər".

Dogrudan da, bu, tarixin misli görünməmiş bir hadisəsidir, "ölkəni satan birisi" yenidən ölkəyə rəhbər seçilir. Yəqin ki, ölkədə qalan başqa şeyle ri də satmaq üçün?..

...Həqiqətən, bu, bir növ görünməmiş hadisədir. Amma buna görə özümüzdən başqasını günahlandırmış bizim üçün, sadəcə, mümkün olmadığını da etiraf etməliyik. Ermənistanda satqının, işe yaramazın hakimiyətə gəlməsinə və onun hələ də hakimiyətdə qalmasına görə biz ermənilər özümüzü günahkar görməliyik.

**Ağasəf Babayev**



RÖVŞƏN  
rovse.rasulov@mail.ru

İvan, Vasya və Vova bilməlidir ki...

Rusianın Müdafiə Nazirliyinin informasiya bülletenində RF sülhmeramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı avqustun 16-a həsr olunmuş məlumatı yayılıb. Sözügedən məlumatda bildirilir ki, rus sülhmeramlıları 2020-ci ilin noyabrından hazırlı dövrə qədər 58 mindən çox avtomobilin və 210 minə yaxın insanın Laçın dəhlizindən keçmələrinə şərait yaradıb, eləcə də qida, ərzaq və müxtəlif məhsulların keçirilməsini təmin edib. O cümlədən, ötən müddədə tərəfləri ayıran xəttə sutkaboyu, yəni gece-gündüz fəaliyyətini davam etdirib. Necə deyirlər, pəkələ! Amma çox maraqlı və düşündürçüdür ki, ruslar özlərini təriflərkən, görəsan, yalnız ermənilərə tərifləyirlər, yoxsa..?

Cünki rus sülhmeramlılarının son dövrlərdəki (elə əvvəlkilər də daxil olmaqla) fəaliyyət istiqamətləri açıq-əşkar Azərbaycanın maraqlarına cavab vermir. Digər tərefdən, Rusiya sülhmeramlıları bəh-bəhələ özlərini tərif atına mindirəkən unudurlar ki, onların müvəqqəti yerləşdikləri ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin də hərbi və sənəqiyat vasitələri keçir və rəqəmləri səsləndirək, bunu unutmamalıydırlar. Həmçinin, bu, insanların ümumi göstəricisi deyil, sadəcə, hərəkət hallarının hesabıdır. Yəni rəqəmlər var ki, oraya avtomobilər daxil olur, rəqəmlər də var ki, oranı tərk edirlər. O cümlədən, bir avtomobili dəfələrlə hesaba salmaq olar. Bu baxımdan, rus sülhmeramlıları say haqq-hesabı apararaq guya "çox peşəkar" fəaliyyət göstərdiklərini özlərinə tərif etmələri yerinə yaxşı olardı ki, atəşkəs rejimini necə riayət olunmasıనı dərc etsinlər. Yaxud, gün ərzində neçə erməni silahlısının, ya da silah daşıyan maşınların saxlanıldığı barede məlumat versinlər. Vermirlər - Halbuki, artıq belə halları təsbit edən onlarla faktlar, dəllillər, sübutlar mövcuddur!

Ona görə de təkrar-təkrar sual etmək olar ki, İvan, bəs Ermənistən silahlı qüvvələrinin erməni hərbçiləri (terrorçuları) və verbovka olunmuş muzdlularla dolu yük və s. avtomobilərini yoxlaysınız? Yoxda onları da "məlki vətəndaşlar" kategoriyasına əlavə edərək yola verirsiniz? Yaxud, məlki geyimdə Laçın dəhlizindən keçən terrorçuların silahlarını saymısınız?

Keçək digər məsələye. Deməli, Rusiya sülhmeramlıları kontingenti "Blo kost" qırğuları yerləşdikləri müdafiə fottifikasiyalı müşahidə postlarında hərbi hazırlıq (?) təlimləri keçirirlər, mümkün hückum aksiyalarının qarşısını almaq üçün müxtəlif tipli odlu silahlardan, hətta minaatanlardan və qumbaraatanlardan istifadə edirlər. Təbii ki, onlar digər tərefdən, erməni silahlılarının iplərinin üzərinə odun yiğə bilirlər. Sabah-birgün onlara hückum edənlər də məhz bu gün başlarını sığalladıqları erməni silahlıları, terrorçuları olacaqlar.

Ona görə de İvan Azərbaycandan müdafiə olunmaq üçün təlimlər keçmir, o, Hakopdan, Mkrıçdan, Rapikdən ya da hər hansı digər erməni silahlısından qorunmayı daha çox məsləhət görür. İvan yaxşı bilir ki, Azərbaycan heç vaxt (!) sülhmeramlılar hücum etməz və onları bu ərazilərə də Azərbaycan dəvət edib. Əlbəttə, İvan da, Vasya da, Vova da bütün bunları çox gözəl bilir və dərk edir. Lakin...

Lakin bizdə belə bir söz də var - cızığından çıxməq. Bu gün Rusiya sülhmeramlıları məhz cızıqlarından çıxmamalıdır, onlar daha bir məsələni də dərk etməlidirlər ki, hər tərefdən Azərbaycan hərbçilərinin, hərbi texnikalarının, müşahidə qırğularının izləməsindədirler. Əger öz məsuliyyətlərini dərindən anlaya bilməsələr, bu zaman İvan, Vasya və Vova bilməlidir ki, Azərbaycan Laçın dəhlizini ikicə saatın içində bağlaya və Hakopa, Mkrıçça, Rapikə elə bir dərs verər ki, həmin dərsdən onlar da müəyyən şəylər qazana bilərlər. Bax, bunun üçün də özünütərif elementlərinə yol verməkdən sə, terrorçu elementləri yüksəldirsinlər. Nə qədər ki, gec deyil!



# Qarabağa “Böyük Qayıdış”: Necə və nə vaxt reallaşacaq

*Qarabağın qısa müddətdə məskunlaşdırılması, infrastrukturun bərpası, sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və dövlət buna hazırlıqlı vəziyyətdədirmi?*



2-ci Qarabağ müharibəsində Azərbaycanın Ermenistan tərəfindən işgal edilmiş ərazilərinin azad edilməsi daha bir vacib məsələni aktuallaşdırır. İşğaldan azad olunmuş ərazilərdə dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası, köçkünlərin dogma yerlərinə qaytarılması dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Bu yazıda həmin məsələlərə toxunacaqı.

**Prezident: “İşğaldan azad edilmiş bütün əraziləri qısa müddətdə bərpa edəcəyik”**

Aydın məsələdir ki, Qarabağın bərpası, yenidən qurulması, məskunlaşdırılması, sosial-iqtisadi inkişafı üçün hərtərəfli və fundamental xüsusi dövlət programı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək.

İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpası üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cəcən Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Qəsəbədə onlara ev, məktəb, yol və bütün lazımi infrastruktur yaradılıb. Hazırda, minalarдан təmizlənmiş bir çox kəndlərdə və rayon mərkəzlərində bərpa işləri başlayıb.

Dövlət başçısı bütün azad olunmuş ərazilərin de beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: “Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayidacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdəre rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sindirə bilməz. Mən eminim ki, biz işğal edilmiş bütün torpaqlara qayidacaqıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə

başa çatdırılacaq”.

Əlbəttə, işğaldan azad olunmuş ərazilər böyük və bu 12 rayonda yüzlər dağınıklıq kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyek, hemçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyecək.

## Sosial infrastrukturun bərpası üçün yetərli imkanlar var mı?

Bu işlər görüldükçə, məskunlaşdırma üçün heç bir problem olmayacağı. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrində yeni evlər, yaşayış binaları tikəcək. Hemçinin, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək.

Bir sözə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey



hazırdır və cəmi bir neçə il orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriylar, təhsil və səhiyyə müəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirəcək.

Bu ərazilərdə böyük təbii potensial var - böyük su ehtiyatı, meşə fond, məhsuldar torpaqlar, nadir flora və fauna fond. Onların da bərpası tezliklə həll olunacaq.

Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə əlbəttə, çox böyük maliyyə və saitləri tələb olunacaq. Bəs belə bir imkanımız varmı? Bəli, var! Azərbaycanın dövlət büdcəsi və daxili fondlarından əlavə, bizim xarici fondlarda 50 milyardlıq stra-

teji rezervlərimiz saxlanılır. Bu ehtiyatlar da məhz bu günlər üçün yığılmışdır. Həmin ehtiyatlardan bir hissəsinə cəlb etmək də bu işi görmək olar.

## Qarabağda iqtisadi inkişaf üçün mövcud və perspektiv imkanlar

Bunun üçün xarici fondlarda 1-2 faizlik gelirliyiklə saxladığımız strateji ehtiyatlarımızın bir qismini geri çəkib, ölkə iqtisadiyyatına invest etmək vacibdir. Bu, dəfələrlə daha artıq gəlir gətirəcək. Xaricdən aldığımız gündəlik tələbat mallarının çox böyük hissəsini özümüzde istehsal etmek üçün bütün imkanlar, xammal da var, sadəcə, istehsal avadanlıqlarını alıb getirmək kifayətdir. Ən pis halda yerli tələbatı ödəyəcəyik və xaricdən idxala yönələn külli miqdarda valyuta ölkəmizdə qalacaq. Xüsusiət də, kənd təsərufatı, aqrar sənaye və yüngül sənaye sahələrinə daha çox üstünlük verməliyik. İndiki global iqtisadi böhran şəraitində bunun həyatı əhəmiyyətli vəcib tədbir olduğu gün kimi aydındır.


Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da müümroy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq.

“Böyük qayıdış” programı çərçivəsində həmin regionda yeni müəssisələrin, təsərrüfatların açılması.

Qarabağda turizm inkişafı üçün de çox böyük imkanlar var.


Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayıda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına faydalı olacaq. Həm böyük kreditlər, subsidiyalar artrılmalı, vergi və s. güzəştər tətbiq edilməlidir. Xüsusiət, kiçik sahibkarlıq tam şərait yaradılmalıdır, bu, işsizlik problemini də bir-dəfəlik həll edə bilər. Özünüməşğulluq programının miqyası və həcmi kəskin artırılmalıdır.

Yerli əhali öz doğma yurdlarına qayıtlıqlından sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var.



**Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi**

*Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə  
“İşğaldan azad olunmuş ərazilərə  
“Böyük Qayıdış”” istiqaməti  
çərçivəsində hazırlanıb.*



Qarabağ zonası hələ Sovet dövründə inkişaf etmiş aqrar sektor, hemçinin, yüngül sənaye və aqrar sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır. Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülüq, taxılçılıq, meyveçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülüq, baramaçılıq, hemçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyük vəcibdir. Azərbaycanın su resurslarının çox əhəmiyyətli bir hissəsi, həm təbii çaylar, göller, həm də sənaye yaradılmış su anbarları Ermenistan tərəfindən işğaldan azad olunmuş Qarabağ bölgəsində idi. Məhz burada görə də son dövrlər su təchizatında, xüsusiət de suvarmadə böyük çətinliklər yaranırdı. Lakin ərazilərimizin azad olunmasından sonra bu sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşdırıb. Belə ki, təkcə Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan su anbarları çox nəhəng tutuma malikdirlər. Bu su ehtiyatı ilə 15-20 rayonda, çox böyük torpaq sahələrində aqrar sektorun suvarma məsələsi və əhalinin içmeli su ilə təminatı həll olunacaq.

Bundan başqa, təbii çaylar, göller, yeraltı su hövzələrindən də istifadə olunacaq. Yaxın müddətdə biz ölkə olaraq iqtisadiyyatımızda, xüsusiət aqrar sektorümüzda, hemçinin sosial həyatımızda bunun müsbət təsirini görə biləcəyik. Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün burlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın vaxtda şəhərlərin və kəndlərin baş planlarının hazırlanması işləri başa çatacaq. Qalır bərpa işlərinin başa çatmasını gözləmək...

## Qarabağda təbii resurslar və sərvətlər

İşğaldən olan ərazilər yeralı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civa, sink, mis, xromit, perlit, əhəng, mərmər, epiq, hemçinin müxtəlif tikinti materialları yataqlarıdır.

Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bu-

**Elçin Bayramlı**



Qəzet 1991-ci il  
yanvarın 11-dən çıxır

17 avqust



**QARABAĞ AZƏRBAYCANDIR!**

## Nəsimi rayonunda dəhşətli qətl

Prokurorluq ve polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtin Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlərlə" açılması təmin edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən SIA-ya verilən məlumatə görə, avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən "Məşədi Dadaş" məscidinin qarşısında 1978-ci il təvəllüdü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyesinə bıçaqlı xəsarət yetirilməsi və almış olduğu xəsaretdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-xartış tədbirləri nəticəsində cinayətin zərərəkmişin tanışı 1983-öö il təvəllüdü Məhəmməd Rəhimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yanmış münasiqə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müyyəyen edilib. Məhəmməd Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zeruri istintaq tədbirləri davam etdirilir.

## Avropa birinciliyində Azərbaycanı 14 cüdoçu təmsil edəcək




Atviyanın paytaxtı Riqada avqustun 17-də Azərbaycan cüdoçularının da qatılacağı yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi start götürəcək. Belə ki, qite birinciliyində Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, oğlanlar arasında Xəyal Həsənov, Babərəhim Mirzəyev (50 kq), İsləm Rəhimov (55 kq), Zahir Ağazade, Aydin Rzayev (60 kq), Qədir Hüseynov (66 kq), Məmmədrəza Hacızadə, Toğrul İbrahimov (73 kq), İsmayıllı Zamanov (81 kq) və Əlirza Şixəlizadə (90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qızların yarışında isə Leyla Dəmirova, Fəridə Mirzəyev (44 kq), Kənül Əliyeva və Aydan Vəliyeva (48 kq) iştirak edəcəklər. Avqustun 19-dək davam edəcək turnirə 37 ölkədən cüdoçular qatılacaqlar.

## Xəbərdarlıq: Koronaviruslu xəstələrin özbaşına müalicəsi onların həyatı üçün risk yaradır

Həkim məsləhəti olmadan özünü evdə müalicə etməyə çalışan xəstələrin vəziyyəti ağırlaşa bilər. Məsələn, bəzən COVID-19-u yüngül keçirənlər ehtiyac olmadığı halda antibiotik qəbul edirlər. Bu, orqanızm üçün zərərlidir. Həmin xəstələrdə bir müddətdən sonra antibiotiklər qarşı həssaslıq itə bilər.

AZƏRTAC xəber verir ki, Bakıdakı 26 nömrəli Birleşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksiyoni Aytən Ziyadova bu sözləri COVID-19-a yoluxanların həkimə müraciat etmədən özbaşına müalicə olunmaları məsələsinə münasibət bildirərkən deyib.

Pediatr-infeksiyonist qeyd edib ki, bu, ölkədə ən ağır vəziyyətlərdən biridir: "Xəste mütləq həkim nezərət altında və onun yazdığı reseptlərə uyğun olaraq müalicə almalıdır. Təessüf ki, ölkəmizin əczaxalarında antibiotiklər reseptsiz satılırlar. Özbaşına müalicənin qarşısını almaq



üçün reseptsiz antibiotik satışına qadağan qoyulmalıdır. Belə olan halda, vətəndaşlar xeyir tapmaq istəyərkən zərərlə üzleşməyəcəklər. Ümumiyyətlə bütün virus infeksiyaları zamanı müalicə prosedurunda antibiotiklərdən istifadə edilmir. Antibiotiklər orqanizmdə həkim viruslarla yanaşı bakterial infeksiya müşahidə edildikdə

təyin edə bilər. Özbaşına müalicə vətəndaşların həyatı üçün risklidir. Ev şəraitində antibiotiklərdən istifadə etdiyi üçün şok reaksiyası verən xəstə müraciətləri tez-tez baş verir".

O, koronovirus əleyhinə istifadə edilən peyvəndlərin müxtəlif şətəmlərə qarşı effektivliyindən də danışıb: "Peyvəndlərin hazırlanmasında sınaqdan keçmiş texnikalardan istifadə edilir: "Təbii ki, koronovirusun daim mutasiyaya uğradığı da nəzərə alınır. Unutmayın ki, koronovirus əleyhinə istifadə edilən vaksinlər az canlı və ya inaktivdir. Orqanizmə yeridilmiş həmin vaksin koronovirusla qarşılaşlığı zaman virusu yad cismi kimi qəbul etmir və peyvənd orqanizmi müdafiə etməyə başlayır".

Qusarda ev yanıb

Qusar rayonunun Əvəcük kəndində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 4 otaq və aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 132 kvadratmetr sahəde yanıb.

Fövqələdə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, evin qalan hissəsi yanından mühafizə olunub. Yangın yanından mühafizə bölməleri tərəfindən söndürüllər.



- Cinsi yolla ötürürlən bəzi xəstəliklər kişilərdə və qadınlarda sonsuzluq problemlərinə səbəb olur. Bu səbəblə bəzi xəstəliklərin qarşısını almaq üçün risk yarada bileyəcək əlaqələrdən qaçınmaq və ya qoruyuculardan istifadə edilməsi vacibdir.

- Risk yarada bileyəcək əlaqələrdə qoruyucu istifadə edilməli və insanların bu barədə məlumatlandırılmalıdır. - Cəmiyyətdə cinsi yolla ötürürlən xəstəliklər üçün riskli şəxslər müntəzəm olaraq yoxlanılmalıdır.

- Evlilik, hamiləlik və planlar zamanı yaş faktoru-nu nəzərdən keçirmək lazımdır, çünkü yaş artımı xüsusi qadınlarda reproduktiv potensialı azaldır.

- Öğr kimyəvi maddələrlə əlaqəli bir iş yerində işləyirsinizsə, bu maddələrlə nəfəs almanın və ya kontaktda olmanın sonsuzluqla əlaqəli olub olmadığını aşasında rəsəd etməliyidir.

- Kişi lərə enməmiş testis və ya varikosel kimi sperma keyfiyyətini azaldacaq xəstəliklərin erkən aşkarlanması və müalicə edilməlidir.

Ayşən Vəli

## Sonsuzluğun qarşısı necə alına bilər?

### - GİNEKOLOQ AÇIQLADI



Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses"in komputer mərkəzində yığılır, sahifələrin "Azərbaycan" nəşriyyatında çap olunur.  
Qəzetdə AzəRTAC, SIA informasiya agentliyinin məlumatlarından istifadə olunur.

Baş redaktor:

**Bəhruz Quliyev**

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli**  
**Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

Şəhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: [ses@sia.az](mailto:ses@sia.az)  
Tel: 598-33-90 Faks: 493-11-62

Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 4600